

İş icracısı (Yaşayış və qeyri-yaşayış xidmət sahəsi) vəzifəsi üzrə test tapşırıqları

1. Yataqxana ərazisində daha çox hansı növ tullantılar yarana bilər?

- A) Şüşə qırıntıları
- B) Təhlükəli tullantılar
- C) Kimyəvi tullantılar
- D) Siqaret kötükləri
- E) Məişət tullantıları

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

2. Menyuda nələr nəzərə alınmalıdır?

- A) Mövsümlilik, kalorilik, çeşidlilik
- B) Milli xörəklərin olması, duru yeməklərin olması
- C) Ayaqüstü yeməklərin üstünlük təşkil etməsi
- D) Ət yeməklərin çoxluq təşkil etməsi
- E) Qiymətlərin işçilər üçün münasib olması

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

3. Deratizasiya işi hansı müddətdən bir görülməlidir?

- A) Ayda 2 dəfədən az olmayaraq
- B) Ayda 1 dəfə
- C) Rübə 2 dəfə
- D) Rübə 1 dəfə
- E) 6 ayda 1 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

4. Dezinfeksiya işləri hansı müddətdən bir görülməlidir?

- A) Ayda 3 dəfədən az olmayaraq
- B) Ayda 1 dəfə
- C) Rübədə 1 dəfə
- D) 6 ayda 1 dəfə
- E) İldə 1 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

5. Dezinfeksiya işləri hansı müddətdən bir görülməlidir?

- A) Ayda 6 dəfədən az olmayaraq
- B) Ayda 1 dəfə
- C) Rübədə 1 dəfə
- D) 6 ayda 1 dəfə
- E) İldə 1 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

6. Yataqxanadakı yeməxanada işçilərin ən azı neçə faizinin bir dəfəyə qidalanması üçün yer olmalıdır?

- A) İşçilərin 30 % -nin
- B) İşçilərin 20 %-nin
- C) İşçilərin 10 %-nin

D) İşçilərin 15 %-nin

E) İşçilərin 25 %-nin

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

7. Su ehtiyatı ən azı nə qədər müddətdə nəzərə alınmalıdır?

A) 15 gün

B) 30 gün

C) 33 gün

D) 40 gün

E) 45 gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

8. Xadimələr nə ilə mütləq təmin olunmalıdırlar?

1.Geyim dəsti;

2.Yuyucu vasitələr;

3.Təmizləyici vasitələr;

4.Yazı masası;

5. Kompüter;

6. Dəbilqə.

A) 1,2,3

B) 3,4,5

C) 4,5,6

D) 1,2,4

E) 2,4,6

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

9. Menyuya kimlər imza atmalıdır?

- A) Aşbaz, feldşer
- B) Anbardar, aşbaz
- C) Feldşer, mühasib
- D) Komendant, xadimə
- E) Xadimə, aşbaz

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

10. Bir otaqda neçə nəfərdən artıq adamı yerləşdirmək olmaz?

- A) Hər 12 m³ hava kütləsinə bir nəfərdən artıq olmamaqla
- B) Hər 12 m³ hava kütləsinə iki nəfərdən artıq olmamaqla
- C) Hər 12 m³ hava kütləsinə üç nəfərdən artıq olmamaqla
- D) Hər 12 m³ hava kütləsinə dörd nəfərdən artıq olmamaqla
- E) Hər 12 m³ hava kütləsinə beş nəfərdən artıq olmamaqla

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

11. İstirahət guşəsində nələr olmalıdır?

- 1.Divan;
- 2.Kreslo;
- 3.Televizor;
- 4.Stolüstü oyun ləvazimatları;
- 5.Kompüter;
- 6.Kompüter oyunları diskləri;
- 7. Yemək qızdırmağa yer.

- A) 1,2,3,4
- B) 3,4,6,7
- C) 1,2,3,6

D) 2,4,6,7

E) 1,3,5,7

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

12. Adambaşına düşən duş kabına sayı hansı sırada düzgün göstərilmişdir?

A) 1-25 nəfərə 2 kabına

B) 1-25 nəfərə 1 kabına

C) 1-70 nəfərə 2 kabına

D) 1-100 nəfərə 3 kabına

E) 1-50 nəfərə 2 kabına

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

13. Otaqların temperaturu minimum neçə dərəcə olmalıdır?

A) 18 dərəcədən az olmamalıdır

B) 25 dərəcədən az olmamalıdır

C) 5 dərəcədən az olmamalıdır

D) 21 dərəcədən az olmamalıdır

E) 23 dərəcədən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

14. Çamaşırxanaya paltarların yuyulma üçün verilməsi necə həyata keçirilir?

A) Paltarların cibləri və üzərində söküyün olub-olmaması yoxlanılır və sonra yuma üçün təhvil alınır

B) Kimlərin paltarları daha çox çirklidirsə, əvvəlcə həmin işçilərin paltarları təhvil alınır

- C) Evə gedən işçilərin paltarları təhvil alınır, işdə olan işçilərin paltarları təhvil alınmır
- D) Ancaq dəyişəcək (əlavə) paltarları olmayan işçilərin paltarları təhvil alınır
- E) Birinci növbədə olmayan mühəndislərin, daha sonra fəhlələrin paltarları təhvil alınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

15. Ərzaqlar soyuducuda necə yerləşdirilməlidir?

- A) Qonşuluq prinsipi ilə
- B) Keyfiyyət prinsipi ilə
- C) Fərq etməz
- D) Saxlama prinsipi ilə
- E) Donma prinsipi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

16. Ətraf mühitin qorunması qaydalarına aşağıdakılardan hansı aiddir?

- A) Tullantıların çeşidlənərək yığılması
- B) Tullantıların yandırılması
- C) Tullantıların basdırılması
- D) Tullantıların dənizə atılması
- E) Bütün növ tullantıların bir yerə yığılması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

17. Yaşayış və ümumi otaqlar harada yerləşdirilməlidir?

- A) Partlayış təhlükəli zonadan kənarda və quyuların yerləşdiyi yerə nisbətən küləyin orta illik istiqaməti nəzərə alınmaqla küləkdöyən tərəfdə
- B) Partlayış təhlükəli zonadan kənarda və otaqların düzgün işıqlanması üçün günəş çıxan tərəfdə
- C) Partlayış təhlükəli zonadan kənarda və gediş-gəlişin rahat olması baxımından magistral yola yaxın tərəfdə
- D) Partlayış təhlükəli zonadan kənarda və hər hansı bir istiqamətin seçilməsi məhdudiyəti yoxdur
- E) Partlayış təhlükəli zonadan kənarda və iş yerinə yaxın olması məqsədi ilə buruğun 10-15 m uzaqlığında

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

18. İçməli suyun temperaturu hansı aralıqda ol-malıdır?

- A) (+8) - (+20) dərəcə C
- B) (+5) - (+20) dərəcə C
- C) (+20) - (+25) dərəcə C
- D) (+14) - (+24) dərəcə C
- E) (+10) - (+40) dərəcə C

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

19. İçməli su qurğularına (kranlara) olan məsafə:

- A) 75 m-dən çox olmamalıdır
- B) 80 m-dən çox olmamalıdır
- C) 90 m-dən çox olmamalıdır
- D) 85 m-dən çox olmamalıdır
- E) 95 m-dən çox olmamalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

20. Avtomatik bağlanan qapalı soyuducu kameralardan ərzaqların daşınmasının iki nəfər tərəfindən yerinə yetirilməsinin səbəbi nədir?

- A) On-lar-dan birinin kameraya daxil olması, digərinin isə kameranın bayırında (yanında) dayanması məqsədi ilə
- B) Soyuducu kameradan ərzaq götürülməsi zamanı yükün daşınmasına kömək məqsədi ilə
- C) Ərzaqların tez daşınması üçün vaxta qənaət məqsədi ilə
- D) Onlardan birinin soyuducu kameranın bayırında mühafizə üçün dayanması məqsədi ilə
- E) Soyuducu kamerada qalan ərzağın hesabını aparmaq məqsədi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

21. Paltar yumağa başlamazdan əvvəl aşağıdakılar yoxlanılmalıdır:

1. Camaşırxana avadanlıqlarının sazlığı;
2. İsti və soyuq suyun verilməsi, su ventillərinin sazlığı;
3. Yuyucu barabanda kənar əşyaların olmaması;
4. Paltarların markası;
5. Çamaşırların sonuncu dəfə nə zaman yuyulması.

A) 1,2,3

B) 1,2,5

C) 1,3,5

D) 2,3,4

E) 2,3,5

Testin çətinlik dərəcəsi: asan

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

22. Yataq dəstlərin dəyişdirilməsi neçə gündə bir aparılmalıdır?

- A) 10 gündə bir dəfədən az olmayaraq
- B) 14 gündə bir dəfədən az olmayaraq
- C) Ayda bir dəfədən az olmayaraq
- D) Rübədə bir dəfədən az olmayaraq
- E) 6 ayda bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

23. Əsaslı cari təmizlik-yığışdırma işləri hansı müəyyən olunmuş vaxtda aparılmalıdır?

- A) Ayda 1 dəfədən az olmayaraq
- B) Rübədə bir dəfədən az olmayaraq
- C) 6 ayda bir dəfədən az olmayaraq
- D) Həftədə bir dəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

24. Yataq dəstləri yuyulmaya verildikdən sonra onların saxlanıldığı yer hansı müddətdə yığışdırılmalı və dezinfeksiya olunmalıdır?

- A) 10 gündə bir dəfədən az olmayaraq
- B) Ayda bir dəfədən az olmayaraq
- C) Ayda iki dəfədən az olmayaraq
- D) Rübədə bir dəfədən az olmayaraq
- E) 6 aydan bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

25. Qeyd olunan fikirlərdən hansı düz deyildir?

A) Soyunma və yuyunma yerlərindən komendant cavabdeh olduğu kimi, təmiz tutulması da yararlanan şəxsin vəzifəsidir

B) Ərazidə həşərat, böcək və gəmirici heyvanların olmaması üçün komendant tərəfindən tədbirlər görülməlidir

C) Yeməxana soyunma yerlərinə və sanitar qovşaq olan yerə yaxın olmalıdır

D) İstirahət guşəsi işçilərin yataq otaqlarından mümkün qədər aralı olmalıdır

E) Duş kabinaları mövsümə görə yetərli qədər qızdırılmalı və bu istilik 15 dərəcə C dən aşağı olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: H.Ocaqov. Mülki müdafiə. Bakı, 2000

26. Qeyd olunan fikirlərdən hansı yanlışdır?

A) Yataqxanada iki mərtəbəli çarpayının mərtəbələr arası məsafəsi ən azı 80 sm olmalıdır

B) Yataqxanada tavan yüksəkliyi 280 sm-dən az olmamalı və adam başına düşən hava həcmi ən az 12 m^3 təşkil etməlidir

C) Yataqxanada pəncərələrin üst qisimlərində hər zaman açılıb bağlanan nəfəslilər mövcud olmalıdır

D) Yataqxana otağı isitmə məqsədi ilə qaz, kömür və ya üstü açıq atəş ilə qızdırılması qadağandır

E) Yataqxanada yataq otaqlarında yemək bişirmək məqsədi ilə iki gözlü peçlər mövcud olmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

27. Bu fikirlərdən hansı yanlışdır?

A) Komendant duşların istifadə zamanını, saatını, şərtləri və işçilərin növbəsini nizamlamalıdır

B) Duşlar normal təmizlik və baxımdan əlavə, hər 15 gündə bir yuyulub təmizlənməli və dezinfeksiya edilməlidir

C) Soyunma vaqonlarında paltar dolabları metal materialdan, qapıları hava cərəyanını tənzimləyəcək şəkildə qəfəsli və ya müxtəlif yerlərdən dəlikli olmalıdır

D) Dolabların yüksəkliyi 150 sm-dən aşağı olmamalı, üstdə papaq və altda ayaqqabı qoymaq üçün gözləri olmalı və ortasında 2 ədəd paltar asmaq üçün xüsusi bir çubuğu olmalıdır

E) Yataqxana ərazisində ən az ildə bir dəfə əksepideмик tədbirlər görülməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

28. Yataqxana ərazisində olması vacib amillərə aid deyil:

A) İstirahət guşəsi yataq yerlərinə yaxın təşkil olunmalı

B) Qızdırma, soyutma və havalandırma düzgün olmalı

C) İşıqlandırma yetərli olmalı

D) Yanğınsöndürmə tərtibatı olmalı

E) Əksepideмик tədbirlər mütəmadi icra edilməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

29. Yataqxanaların bütün otaqlarında görülən yerlərdə aşağıda qeyd edilənlər asılmalıdır:

1. Otağın yerləşmiş olduğu müvafiq mərtəbənin ayrıca köçürülməsi üçün, yanğın siqnalizasiya sisteminin və ilkin yanğın söndürmə vasitələrinin yerləşdirildiyi yerin, köçürmə çıxışlarının və onlara gedən yolların izahedici mətnlə göstərilən sxemli planı;

2. Yataqxanada yaşayan şəxslər tərəfindən riayət olunması məcburi sayılan Yanğın Təhlükəsizliyi Qaydaları haqqında qısa yaddaş kitabçası;

3. Otaqda qalan işçilərin adları, soyadları və şəxsiyyət vəsiqələrinin seriya və nömrələri;

4. İdarə haqqında məlumat, işçilərin sayı, vəzifəsi və əlaqə nömrələri.

A) 1.2

B) 1.3

C) 1.4

D) 2.3

E) 2.4

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

30. İstehsalat və inzibati otaqlarda sobaların işə salınması kim tərəfindən aparılmalıdır?

A) Müəssisənin əmri ilə təyin olunmuş, təlimatlandırılmış şəxs tərəfindən

B) Təmir tikinti şöbəsinin rəisi tərəfindən

C) Maddi texniki təchizat şöbəsinin rəisi tərəfindən

D) Anbar təsərrüfatı idarəsinin müdiri tərəfindən

E) İdarənin rəisi və ya baş mühəndis tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

31. İctimai binalarda müvafiq temperaturu, rütubəti, havanın təmizlənməsini və zərərsizləşdirilməsini təmin edən hansı sistemlər nəzərdə tutulmalıdır?

A) İsitmə, ventilyasiya və müşahidə sistemləri

B) İsitmə, ventilyasiya və kondisiyalaşdırma sistemləri

C) İsitmə, müşahidə və kondisiyalaşdırma sistemləri

D) Müşahidə, ventilyasiya və kondisiyalaşdırma sistemləri

E) İsitmə, soyutma və kondisiyalaşdırma sistemləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

32. Hansı halda sobaların və tüstü borularının istismarı qadağandır?

A) Soba və tüstü borusu hər gün 7 saat işlədiyi halda

B) Soba və tüstü borusu hər gün 12 saat işlədiyi halda

C) Soba və tüstü borusu hər gün 10 saat işlədiyi halda

D) Soba və tüstü borusu nasaz olanda

E) Soba və tüstü borusu hər gün 18 saat işlədiyi halda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

33. Normalarla müəyyən edilmiş sahələrin azaldılması ayrı-ayrı otaqlar, otaqlar qrupu üçün və yaşayış binalarının daxilindəki tikililərdə neçə faiz ola bilər?

A) Otaq qruplarında 10 %-dən, yaşayış binalarının daxilində 15 %-dən çox olmamalıdır

B) Otaq qruplarında 15 %-dən, yaşayış binalarının daxilində 20 %-dən çox olmamalıdır

C) Otaq qruplarında 10 %-dən, yaşayış binalarının daxilində 25 %-dən çox olmamalıdır

D) Otaq qruplarında 15 %-dən, yaşayış binalarının daxilində 30 %-dən çox olmamalıdır

E) Otaq qruplarında 5 %-dən, yaşayış binalarının daxilində 35 %-dən çox olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

34. İctimai binalarda vestibülün və qarderobun sahəsi nə qədər qəbul olunur?

A) Vestibülün sahəsi 0,2-0,9 m², qarderobun sahəsi 0,2 m²

B) Vestibülün sahəsi 1,2-1,3 m², qarderobun sahəsi 1,15 m²

C) Vestibülün sahəsi 0,2-0,8 m², qarderobun sahəsi 0,25 m²

D) Vestibülün sahəsi 0,2-0,3 m², qarderobun sahəsi 0,15 m²

E) Vestibülün sahəsi 0,2-1,3 m², qarderobun sahəsi 0,05 m²

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

35. Binalarda kommunikasiya yolları yanğın zamanı nəyi təmin etməlidir?

A) İnsanların toplandıqı yeri

B) Siqaret çəkmək üçün yeri

C) İnsanların təhlükəsiz təxliyəsi

D) Maşın saxlamaq yeri

E) Yaşılıq olan ərazini

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

36. Binalarda təmizlik işlərində istifadə olunan inventarın saxlanması, təmizləmə və qurudulması üçün nə nəzərdə tutulur?

- A) İsti və soyuq su sistemi ilə təchiz olunmuş otaqlar
- B) Ehtiyat işıqlandırma sistemi ilə təchiz olunmuş şkaflar
- C) İsti və soyuq hava sistemi ilə təchiz olunmuş qarderob
- D) İsti və soyuq ventilyasiya ilə təchiz olunmuş otaqlar
- E) İsti və quru ventilyasiya ilə təchiz olunmuş şkaflar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

37. Binanın giriş qapısının qabağındakı meydançanın ölçüsü nə qədər olmalıdır?

- A) Qapı layının eninin 2,5 mislindən az olmamalıdır
- B) Qapı layının eninin 1,5 mislindən az olmamalıdır
- C) Qapı layının uzununun 3,5 mislindən az olmamalıdır
- D) Qapı layının uzununun 4,5 mislindən az olmalıdır
- E) Qapı layının hündürlüyü 5,5 mislindən az olmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

38. Yataqxanalarda yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət kimin üzərinə düşür?

- A) Yanğınsöndürənlərin
- B) Anbardarın
- C) Otaqlarda yaşayanların
- D) Binaların rəhbərlərinin

E) Elektrik montyorunun

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

39. Yeməxanada,uzun müddətli isidən xüsusi sobalar aşağıdakı hansı qaydada təmizlənməlidir?

A) İldə1 dəfədən az olmayaraq

B) 6 ayda 1 dəfədən az olmayaraq

C) 2 ayda 1 dəfədən az olmayaraq

D) Ayda 1 dəfə

E) Ayda 2 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

40. Neçə vaxtdan bir təxliyə-təlim məşqləri keçirilməlidir?

A) İldə bir dəfə

B) İki ildə iki dəfə

C) İldə iki dəfədən az olmayaraq

D) İki ildə bir dəfə

E) Beş ildə bir dəfə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

41. Yanğın təhlükəsizliyi ilə əlaqədar hansı vaxt ərzində və haralara baxış keçirilməlidir?

A) Vaxtaşırı - çardaq, xidmət otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə

B) İldə bir dəfə - çardaq, zirzəmi otaqlarına, çamaşırxanada, mənzillərə

C) Vaxtaşırı - çardaq, zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, akt zalında

D) Günaşırı - yaşayış, zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, koridora

E) Vaxtaşırı - çardaq, zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

42. Yataqxanalarda yaşayanları yanğın təhlükəsizliyi üzrə kim təlimatlandırılmalıdır?

- A) Yanğınsöndürən
- B) Komendant
- C) Xidmət personalları
- D) Elektrik montyoru
- E) Mühafizəçi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

43. Yataqxanalarda divardan yanğın təhlükəsizliyi haqqında hansı sənəd asılır?

- A) Bilgi kitabçaları
- B) Şəxsi kitabçalar
- C) Sorğu kitabçaları
- D) Yaddaş kitabçaları
- E) Vərdiş kitabçaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

44. Yanğın su mənbələrinin saxlanması olan tələblər hansıdır?

- A) Göstəricilər yazılmalı, su mənbəsinin ünvanı aydın və dəqiq rəqəmlə göstərməli, gecə vaxtı etibarlı işıqlandırılmalıdır
- B) Göstəricilər rənglənməli, su mənbəsinin ünvanı aydın və dəqiq rəqəmlə göstərməli, gecə vaxtı etibarlı işıqlandırılmalıdır
- C) Göstəricilər rənglənməli, su mənbəsinin ünvanı aydın və dəqiq rəqəmlə göstərməli, gecə vaxtı etibarlı qorunmalıdır
- D) Göstəricilər rənglənməli, su mənbəsinin sahəsi aydın və dəqiq rəqəmlə göstərməli, gecə vaxtı etibarlı işıqlandırılmalıdır

E) Göstəricilər rənglənməli, su mənbəsinin həcmi aydın və dəqiq rəqəmlə göstərilməli, gecə vaxtı etibarlı işıqlandırılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

45. Yanğın hidrantlarının qapaqlarına olan tələb nədir?

A) Hidrantların qapaqları daim kənar əşyalardan, tullantılardan, qış vaxtı isə qardan və buzdan təmizlənməli və konusvari örtüklərlə bağlanmalıdır

B) Hidrantların qapaqları daim kənar əşyalardan, tullantılardan, qış vaxtı isə qardan və buzdan təmizlənməli və üçbucaq örtüklərlə bağlanmalıdır

C) Hidrantların qapaqları daim kənar əşyalardan, tullantılardan, qış vaxtı isə qardan və buzdan təmizlənməli və kvadrat örtüklərlə bağlanmalıdır

D) Hidrantların qapaqları daim açıq olmalı, tullantılardan, qış vaxtı isə qardan və buzdan təmizlənməli və konusvari örtüklərlə bağlanmalıdır

E) Hidrantların qapaqları daim kənar əşyalardan, avtomobildən, qış vaxtı isə qardan və buzdan təmizlənməli və konusvari örtüklərlə bağlanmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

46. Yataqxanaların və inzibati binaların ərazisində nə qadağandır?

A) Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan sökülmə işlərinin aparılması, tikililərin quraşdırılması, tezalısan mayelərin saxlanması, qaz balonlarının yerləşdirilməsi

B) Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yenidənqurma işlərinin aparılması, tikililərin quraşdırılması, tezalısan mayelərin saxlanması, qaz balonlarının yerləşdirilməsi

C) Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yenidənqurma işlərinin aparılması, tikililərin quraşdırılması, tezalısmayan mayelərin saxlanması, qaz balonlarının yerləşdirilməsi

D) Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yenidənqurma işlərinin aparılması, tikililərin quraşdırılması, tezalısan mayelərin istifadəsi, qaz balonlarının yerləşdirilməsi

E) Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yenidənqurma işlərinin aparılması, reklam şitlərinin quraşdırılması, tezalısan mayelərin saxlanması, qaz balonlarının yerləşdirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

47. Pilləkən qəfəsində və birinci mərtəbələrində nəyin yerləşdirilməsinə icazə verilir?

- A) Yalnız mərkəzi qızdırma, elektrik qurğularının və yanmayan arakəsmə ilə bağlı elektrik qutularının idarəetmə məntəqələrinin
- B) Yalnız mərkəzi qızdırma, su ölçən qurğuların və yanmayan arakəsmə ilə bağlı zibil qutularının, idarəetmə məntəqələrinin
- C) Yalnız mərkəzi qızdırma, su ötürücü qurğuların və yanmayan arakəsmə ilə bağlı elektrik qutularının idarəetmə məntəqələrinin
- D) Yalnız mərkəzi soyutma, su ölçən qurğuların və yanmayan arakəsmə ilə bağlı elektrik qutularının idarəetmə məntəqələrinin
- E) Yalnız mərkəzi qızdırma, su ölçən qurğuların və yanmayan arakəsmə ilə bağlı elektrik qutularının idarəetmə məntəqələrinin

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

48. Aşağıdakılardan hansı qadağandır?

- A) Zirzəmilərdə, dəhlizlərdə tezaşan inventar saxlanması, yanar materiallar saxlanılan yerlərdə siqaret çəkmək, alovdan istifadə, pəncərələrdə dəmir barmaqciq quraşdırmaq
- B) Zirzəmilərdə, dəhlizlərdə tezalısan maddələr saxlanması, yanar materiallar saxlanılan yerlərdə siqaret çəkmək, alovdan istifadə, pəncərələrdə dəmir barmaqciq quraşdırmaq
- C) Zirzəmilərdə, dəhlizlərdə tezalısan maddələr saxlanması, yanar materiallar saxlanılan yerlərdə siqaret çəkmək, alovdan istifadə, pəncərələrdə dəmir barmaqciq quraşdırmamaq
- D) Koridorlarda, dəhlizlərdə alışan maddələr saxlanması, yanar materiallar saxlanılan yerlərdə siqaret çəkmək, alovdan istifadə, pəncərələrdə dəmir barmaqciq quraşdırmaq
- E) Zirzəmilərdə, dəhlizlərdə tezalısan maddələr istifadəsi, yanar materiallar saxlanılan yerlərdə siqaret çəkmək, alovdan istifadə, qapılarda dəmir barmaqciq quraşdırmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

49. Mühəndis-texniki xidmət növü olmayan yataqxanalarda texniki xidmət necə həyata keçirilir?

- A) Əlavə ödənişlə istismar etdikləri elektrik qurğu və şəbəkələrinə texniki qulluq növbətçilər tərəfindən göstərilir
- B) Müqavilə yolu ilə istismar etdikləri elektrik qurğu və şəbəkələrinə texniki qulluq qonşu təşkilatlar tərəfindən göstərilir
- C) Əlavə ödənişlə istismar etdikləri elektrik qurğu və şəbəkələrinə texniki qulluq gözətçilər tərəfindən göstərilir
- D) Əlavə ödənişlə istismar etdikləri elektrik qurğu və şəbəkələrinə texniki qulluq xidmət personalı tərəfindən göstərilir
- E) Müqavilə yolu ilə istismar etdikləri elektrik qurğu və şəbəkələrinə texniki qulluq xüsusişdirilmiş təşkilatlar tərəfindən göstərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

50. Sobalar, isitmə dövrü başlamazdan əvvəl və bütün isitmə dövründə aşağıdakı hansı qaydada təmizlənməlidir?

- A) 6 ayda 1 dəfədən az olmayaraq
- B) 8 ayda 1 dəfədən az olmayaraq
- C) 2 ayda 1 dəfədən az olmayaraq
- D) 12 ayda 1 dəfədən az olmayaraq
- E) İldə 1 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

51. Ümumi təyinatlı işıqlandırıcılar hansı vaxtlarda yoxlanılır və neçə dəfə təmizlənilirlər?

- A) Vaxtaşırı, ildə üç dəfədən çox olmayaraq təmizlənməlidirlər
- B) Vaxtaşırı, ildə üç dəfədən az olmayaraq təmizlənməlidirlər
- C) Vaxtaşırı, ildə iki dəfədən çox olmayaraq təmizlənməlidirlər
- D) Vaxtaşırı, ildə iki dəfədən az olmayaraq təmizlənməlidirlər
- E) Vaxtaşırı, ildə bir dəfədən az olmayaraq təmizlənməlidirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

52. Tüstü boruları dam örtüyünün xarici səthindən hansı məsafədə olmalıdır?

- A) Əlli santimetr hündürlükdə
- B) Yetmiş santimetr hündürlükdə
- C) Altmış santimetr hündürlükdə
- D) Səksən santimetr hündürlükdə
- E) Doxsan santimetr hündürlükdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

53. Mətbəx və yanar əşyaların qaz cihazlarına hansı məsafədən yaxın quraşdırılması qadağandır?

- A) On santimetr
- B) Əlli santimetr
- C) Qırx santimetr
- D) İyirmi santimetr
- E) Otuz santimetr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

54. Tüstü boruları, isitmə dövrü başlamazdan əvvəl və bütün isitmə dövründə aşağıdakı hansı qaydada hisdən təmizlənməlidir?

- A) 2 ayda 1 dəfədən az olmayaraq
- B) 6 ayda 1 dəfədən az olmayaraq
- C) 8 ayda 1 dəfədən az olmayaraq
- D) İldə 1 dəfədən az olmayaraq
- E) 12 ayda 1 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

55. Təbii işıqlandırma olmayan köçürmə yolları necə və hansı vaxtlarda işıqlandırılır?

- A) Gecə, elektrik işığı ilə
- B) Daimi, elektrik işığı ilə
- C) Gecə, kerosin lampası ilə
- D) Köçürmə zamanı, fonarla
- E) Axşam, elektrik işığı ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

56. Köçürmə çıxışları, ilkin yanğınsöndürmə vasitələri, təxliyə planları haradan asılmalıdır?

- A) Təkcə yeməxanada görünən yerdən
- B) Təkcə xidməti otaqlarda görünən yerdən
- C) Bütün otaqlarda görünən yerdən
- D) Təkcə dəhlizlərdə, görünən yerdən
- E) Yalnız giriş-çıxışda, görünən yerdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

57. Yanğın təhlükəsizliyi qaydaları haqqında yaddaş kitabçası haradan asılmalıdır?

- A) Yalnız giriş-çıxışda, görünən yerdən
- B) Bütün otaqlarda görünən yerdən
- C) Təkcə dəhlizlərdə, görünən yerdən
- D) Yalnız xidməti otaqlarda görünən yerdən
- E) Təkcə yeməxanada görünən yerdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

58. Yanğın baş verdiyi halda insanların hərəkəti haqqında təxliyə sxemi haradan asılmalıdır?

- A) Bütün otaqlarda görünən yerdən
- B) Dəhlizlərdə, görünən yerdən
- C) Xidməti otaqlarda görünən yerdən
- D) Giriş-çıxışda, görünən yerdən
- E) Yeməxanada görünən yerdən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

59. Daimi yanğınaqarşı su kəmərlərinin yanğın kranları nə ilə təmin olunmalıdır?

- A) Verici şlanq və lülələrlə
- B) Atıcı şlanq və qüllələrlə
- C) Atıcı boru və lülələrlə
- D) Atıcı şlanq və lülələrlə
- E) Atıcı fitlər və lülələrlə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

60. Yanğın kranlarının qarşısında hansı yazılar olmalıdır?

- A) YK-hərfi indeks, sıra nömrəsi, yanğından mühafizənin telefon nömrəsi
- B) BK-hərfi indeks, tutumu, yanğından mühafizənin telefon nömrəsi
- C) YK-hərfi indeks, sıra nömrəsi, yanğın vaxtı istifadə qaydaları
- D) YK-hərfi indeks, tutumu, yanğın vaxtı istifadə qaydaları
- E) YK-hərfi indeks, həcmi, yanğından mühafizənin telefon nömrəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

61. Odsöndürən yer səviyyəsindən hansı hündürlükdə olmalıdır?

- A) 1,5 metr hündürlükdən çox
- B) 0,5 metr hündürlükdən çox
- C) 1,8 metr hündürlükdən çox
- D) 0,8 metr hündürlükdən çox
- E) 1,2 metr hündürlükdən çox

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

62. Odsöndürən qarının küncündən hansı məsafədə yerləşdirilməlidir?

- A) 0,8 metr məsafədən az olmayan
- B) 1,4 metr məsafədən az olmayan
- C) 1,2 metr məsafədən az olmayan
- D) 1,0 metr məsafədən az olmayan
- E) 0,6 metr məsafədən az olmayan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

63. Yataqxana dispetçerində (növbətçidə) hansı sənədlər, vasitələr olmalıdır?

- A) Telefon stansiyası, yanğına qarşı idarəetmə pultları, yanğın siqnalının verilməsi və yanğın hissələrinin çağırılması qaydaları
- B) Telefon stansiyası, yanğına qarşı idarəetmə pultları, məlumat verilməsi və yanğın hissələrinin çağırılması qaydaları
- C) Mobil telefon, yanğına qarşı idarəetmə pultları, həyəcan siqnalının verilməsi və yanğın hissələrinin çağırılması qaydaları
- D) Radio stansiyası, yanğına qarşı idarəetmə pultları, həyəcan siqnalının verilməsi və yanğın hissələrinin çağırılması qaydaları
- E) Telefon stansiyası, yanğına qarşı idarəetmə pultları, həyəcan siqnalının verilməsi və yanğın hissələrinin çağırılması qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

64. Köçürülmə yolları necə işarələnir və hansı hündürlükdə təyin olunur?

- A) Döşəmədən 2-2,6 metr hündürlükdə "GİRİŞ" sözü yazılmış işıqlandırıcı lövhə ilə
- B) Döşəmədən 2-2,0 metr hündürlükdə "ÇIXIŞ" sözü yazılmış əksetdirici lövhə ilə
- C) Döşəmədən 2-2,5 metr hündürlükdə "TƏXLIYƏ" sözü yazılmış tekstalit lövhə ilə
- D) Döşəmədən 2-2,5 metr hündürlükdə "ÇIXIŞ" sözü yazılmış işıqlandırıcı lövhə ilə
- E) Döşəmədən 1-2,5 metr hündürlükdə "QAÇIŞ" sözü yazılmış metallik lövhə ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

65. Sobalı isidicilərin istismarı zamanı aşağıdakılərdən hansı qadağan deyil?

- A) Sobaların odluqlarının qarşısında yanacağı saxlanması
- B) Sobaların alıqdırılmasında kerosindən istifadə etmək
- C) Sobaların üstündə paltar qurudmaq
- D) Sobaların qarşısındakı şkafların üzərinə polad lövhə vurmaq
- E) Sobaların alıqdırılmasında benzindən istifadə etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

66. Bərk yanacaq ilə işləyən qazanxana qurğusunun tüstü boruları hansı intervalda hisdən təmizlənməlidir?

- A) Ayda bir dəfədən az olmayaraq
- B) Ayda iki dəfə
- C) Ayda üç dəfədən az olmayaraq
- D) Beş ildə bir dəfə
- E) İldə bir dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

67. Binanın tavanları, divar və araqatları, fermaları, tirləri, döşəmələri və digər hissələri hansı rəngdə olmalıdır?

- A) Tund tonda
- B) Sarı tonda
- C) Qara tonda
- D) Açıq tonda
- E) Göy tonda

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

68. 200 yerli iclas zallarını, neçənci mərtəbədən yuxarıda yerləşdirilməsinə icazə verilmir?

- A) Birinci
- B) Beşinci
- C) İkinci
- D) Üçüncü
- E) Dördüncü

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

69. Tozun və zərərli maddələrin ayrılması ilə bağlı istənilən proseslərdə qarderob otaqlarında, işləyənlərin siyahı sayına görə nə nəzərdə tutulmalıdır?

- A) Kondisioner
- B) Tumba
- C) Televizor
- D) Soyuducu
- E) Respirator

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

70. İstehsalat müəssisələrinin və ya müəssisələr qrupunun nəzdində xüsusi geyimlərin yuyulması üçün nə nəzərdə tutulmalıdır?

- A) Kombi otağı
- B) Çamaşırxana
- C) Zirzəmi
- D) Əlüzyuyulma otaqları
- E) Siqaret çəkilən otaqlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

71. İki qonşu mərtəbədə işləyənlərin sayı 30 nəfər və ya daha az olduqda, ayaqyolular hansı mərtəbədə yerləşdirilməlidir?

- A) Mansarda olan mərtəbədə
- B) Az adam olan mərtəbədə
- C) Beşinci mərtəbədə
- D) Çardaq olan mərtəbədə
- E) Çox adam olan mərtəbədə

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

72. Dörd mərtəbədən hündür binalarda şüşələnmə hansı şüşədən nəzərdə tutulmalıdır?

- A) Qara şüşə
- B) Sadə şüşə
- C) Armaturlanmış şüşə
- D) Naxışlı şüşə

E) Xüsusi şüşə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

73. 1a qrupuna aid istehsalat proseslərdə nə nəzərdə tutulmalıdır?

A) Mühəndislər otaqları

B) Qarderob otaqları

C) Xüsusi geyim anbarları

D) Duş otaqları və şkaflar

E) Zirzəmi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

74. 1b və 3a qrupuna aid istehsalat proseslərdə nə nəzərdə tutulmalıdır?

A) Şkafların skamyaları

B) Şkafların qapıları

C) Tumbalar

D) Şkafların rəfləri

E) İş masası

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

75. Bərk məişət tullantıları neçə gündən bir daşınmalıdır?

A) Üç gündən bir

B) Hər gün

C) İki gündən bir

D) Dörd gündən bir

E) Həfdədə bir dəfə

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

76. Dəyişməz sistemdə tullantıların metal tutumları neçə gündən bir yuyulmalı və neçə gündən bir dezinfeksiya edilməlidir?

- A) Müntəzəm yuyulmalı və dörd gündən bir dezinfeksiya edilməlidir
- B) Müntəzəm yuyulmalı və həfdədə bir dəfə dezinfeksiya edilməlidir
- C) Müntəzəm yuyulmalı və iki gündən bir dezinfeksiya edilməlidir
- D) Müntəzəm yuyulmalı və on gündən bir dezinfeksiya edilməlidir
- E) Müntəzəm yuyulmalı və beş gündən bir dezinfeksiya edilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

77. Dəyişən sistemdə tullantıların metal tutumları neçə gündən bir yuyulmalı və neçə gündən bir dezinfeksiya edilməlidir?

- A) Müntəzəm yuyulmalı və boşaldıqdan sonra dezinfeksiya edilməlidir
- B) Müntəzəm yuyulmalı və üç gündən bir dezinfeksiya edilməlidir
- C) Müntəzəm yuyulmalı və həfdədə bir dəfə dezinfeksiya edilməlidir
- D) Müntəzəm yuyulmalı və iki gündən bir dezinfeksiya edilməlidir
- E) Müntəzəm yuyulmalı və beş gündən bir dezinfeksiya edilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

78. Həyət ayaqyolları yaşayış binalarından hansı məsafədə olmalıdır?

- A) 50-150 metr
- B) 80-120 metr

C) 80-200 metr

D) 60-160 metr

E) 20-100 metr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

79. Ərazidə tutumlar (urna) hansı məsafədə qoyulmalıdır?

A) 60 metrdən çox olmamaqla

B) 80 metrdən çox olmamaqla

C) 20 metrdən çox olmamaqla

D) 100 metrdən çox olmamaqla

E) 10 metrdən çox olmamaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

80. Yiğışdırılmış yarpaqları sonra neyləyirlər?

A) Toplayıb yandırılırlar

B) Kompostlaşdırılma sahələrinə daşıyırlar

C) Toplayıb basdırılırlar

D) Kanalizasiyaya buraxırlar

E) Fermalara göndərilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

81. Yataqxanada yaşayan şəxslər tərəfindən dövlət əmlakına ziyan vurularsa, hansı tədbir görülür?

- A) Aktlaşdırılaraq ziyanın ödənilməsi təşkil edilir, bir daha belə halların təkrarlanmaması ilə əlaqədar xəbərdarlıq edilir
- B) Aktlaşdırılaraq yenisinin alınması təşkil edilir, bir daha belə halların təkrarlanmaması ilə əlaqədar xəbərdarlıq edilir
- C) Aktlaşdırılaraq ziyanın ödənilməsi təşkil edilir, bir daha belə halların təkrarlanması ilə əlaqədar xəbərdarlıq edilir
- D) Aktlaşdırılaraq bərpası təşkil edilir, bir daha belə halların təkrarlanmaması ilə əlaqədar xəbərdarlıq edilir
- E) Aktlaşdırılaraq ziyanın ödənilməsi təşkil edilir, bir daha belə halların təkrarlanmaması ilə əlaqədar xahiş edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

82. Yataqxanada oğurluq faktı ilə əlaqədar hansı tədbir görülür?

- A) Dərhal yaşayınlar arasında təhqiqat aparılır, itmə faktı ilə əlaqədar rəhbərliyə xəbər verilir
- B) Dərhal polisə və rəhbərliyə məlumat verilir, itmə faktı ilə əlaqədar araşdırma aparılır
- C) Dərhal rəhbərliyə məlumat verilir, itmə faktı ilə əlaqədar araşdırma aparılır
- D) Dərhal polisə məlumat verilir, itmə faktı ilə əlaqədar soraqlaşma aparılır
- E) Dərhal rəhbərliyə məlumat verilir, itmə faktı ilə əlaqədar araşdırma aparılır, izahatlar alınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

83. Yataqxanada yaşamaq hansı qaydalarla tənzimlənir?

- A) Daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, intizam tədbirləri ilə
- B) Daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, cinayət məəcəlləsi ilə
- C) Daxili nizam qaydaları, əmək məəcəlləsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə

D) Əmək məcəlləsi, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə

E) Daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

84. Yataqxanaya giriş-çıxış necə tənzimlənir?

A) Sürücülük vəsiqəsi ilə

B) Şəxsiyyət vəsiqəsi ilə

C) Order vərəqəsi ilə

D) Buraxılış vərəqəsi ilə

E) Qalma vərəqəsi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

85. Yaşayış otağının təqdimi necə həyata keçirilir?

A) Əvvəlcə daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə tanış edilir, sonra əmlak, mal-materiallar, otağın açarı təhvil verilir

B) Əvvəlcə cinayət məcəlləsi, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə tanış edilir, sonra əmlak, mal-materiallar, otağın açarı təhvil verilir

C) Əvvəlcə daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə tanış edilir, sonra əmlak, mal-materiallar verilir, digər otaqlar göstərilir

D) Əvvəlcə daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, rəhbərliyin əmri ilə tanış edilir, sonra əmlak, mal-materiallar verilir, yeməxana göstərilir

E) Əvvəlcə daxili nizam qaydaları, əməyin mühafizəsi, yanğından mühafizə, sanitariya qaydaları, yeməxana, rəhbərliyin əmri ilə tanış edilir, sonra əmlak, mal-materiallar, otağın açarı təhvil verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

86. Qəza və digər hallardan sığortalanmaq məqsədilə ehtiyat açarlar necə və kimdə saxlanılır?

- A) Girişdə saxlandca, bağlı qutuda
- B) Xadimədə, ümumi saxlandca
- C) Girişdə növbətçidə, möhürlənmiş otaqda
- D) Girişdə növbətçidə, möhürlənmiş qutuda
- E) Çıxışda növbətçidə, bağlanmış qutuda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

87. Şəxsin yataqxananı tərk etməsi necə həyata keçirilir?

- A) Ödənişlərini tam həyata keçirir, otağı təmir etmədən, otağın açarını təhvil verməlidir
- B) Ödənişlərini tam həyata keçirir, otağı təmirli vəziyyətdə, inventar, mal- materialları, otağın açarını təhvil verməlidir
- C) Ödənişlərini tam həyata keçirir, otağı qəbul etdiyi vəziyyətdə, inventar, mal- materialları, otağın əmlakını verməlidir
- D) Ödənişlərini tam həyata keçirir, otağı qəbul etdiyi vəziyyətdə, inventar, mal-materialları, otağın açarını təhvil verməlidir
- E) Ödənişlərini qismən həyata keçirir, otağı qəbul etdiyi vəziyyətdə, inventar, mal-materialları, otağın açarını təhvil verməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

88. Ümumi təyinatlı otaqlarda inventarların şəxsi istifadəsi necə həyata keçirilir?

- A) Qonşuların razılığı ilə
- B) Buna icazə verilmir
- C) Növbətçinin razılığı ilə
- D) Şəxsi təşəbbüsü ilə
- E) Heç kimə demədən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

89. Otaqlarda hansı hallarda siqaret çəkmək, spirtli içki içmək olar?

A) Hava soyuq olduqda

B) Heç bir halda

C) Gecə vaxtı olduqda

D) Qonaq gəldikdə

E) Sakitləşmək məqsədilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

90. Yataqxananın payız-qış mövsümünə keçidi kim həyata keçirir?

A) Elektrik

B) Növbətçilər

C) Komendant

D) Santexnik

E) Xidmətçilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

91. Yataqxanada daxili nizam qaydalarına riayət edilməsinə kim nəzarət edir?

A) Xidmətçilər

B) Növbətçilər

C) Komendant

D) Yaşayanlar

E) Gözətçilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

92. Qapıların, pəncərələrin, açarların, pərdələrin təmirini kim təmin edir?

- A) Yaşayanlar
- B) Komendant
- C) Xidmətçilər
- D) Növbətçilər
- E) Fəhlələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

93. Yataqxana əmlakların uçotunu kim aparır, məhv edilmə aktını kim tərtib edir?

- A) Komendant
- B) Xidmətçilər
- C) Növbətçilər
- D) Yaşayanlar
- E) İdarə rəisi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. №739-VQD.13.06.2017

94. Zirzəmi mərtəbəsi hansı mərtəbəyə deyilir?

- A) Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün yarısından azı qədər aşağıda olan mərtəbə
- B) Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün üçdə birindən çoxu qədər aşağıda olan mərtəbə
- C) Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün yarısından çoxu qədər aşağıda olan mərtəbə
- D) Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün üçdə birindən azı qədər aşağıda olan mərtəbə

E) Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün yarısından çoxu qədər yuxarıda olan mərtəbə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

95. Binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiya xətlərinin çəkilişi üçün nəzərdə tutulmuş mərtəbə necə adlanır?

A) Zirzəmi

B) İstehsalat mərtəbəsi

C) Parkovka

D) Texniki mərtəbə

E) Laboratoriya

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

96. Yataqxanada otaqların xalis hündürlüyü nə qədər olmalıdır?

A) Ən azı üç metr yarım

B) Ən çoxu üç metr yarım

C) Ən çoxu üç metr

D) Ən azı üç metr

E) Ən azı iki metr yarım

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

97. Xidmət personalının istifadəsində olan xidməti mərtəbələrdə hündürlük (konstruksiya çıxıntılarının altınadək) nə qədər olmalıdır?

A) 2,4 metrdən az olmamalıdır

B) 2,2 metrdən az olmamalıdır

- C) 2,0 metrdən az olmamalıdır
- D) 1,9 metrdən az olmamalıdır
- E) 1,8 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

98. İstismə, ventilyasiya və isti su sistemlərinə istiliyin verilməsi istilik məntəqəsindən necə nəzərdə tutulur?

- A) Paralel boru kəmərləri vasitəsilə
- B) Cəmlənmiş boru kəmərləri vasitəsilə
- C) Şaxələnməmiş boru kəmərləri vasitəsilə
- D) Birgə boru kəmərləri vasitəsilə
- E) Ayrı-ayrı boru kəmərləri vasitəsilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstismə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

99. Su istismə boru kəmərlərinin konfrans zallarına, yeməxanalara, foyelərə necə verilməsi nəzərdə tutulmalıdır?

- A) Ayrı-ayrı qollarla
- B) Ümumi qollarla
- C) Növbəli qollarla
- D) Şaxəli qollarla
- E) Birləşmiş qollarla

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstismə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

100. Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən yuxarıda olan mərtəbə necə adlanır?

- A) Mansarda mərtəbəsi
- B) Kürsü mərtəbəsi
- C) Zirzəmi mərtəbəsi
- D) Yerüstü mərtəbəsi
- E) Texniki mərtəbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

101. Çoxmərtəbəli bina hansı binalara deyilir?

- A) Bir və daha çox mərtəbəsi olan binalara
- B) İki və daha çox mərtəbəsi olan binalara
- C) Üç və daha çox mərtəbəsi olan binalara
- D) Dörd və daha çox mərtəbəsi olan binalara
- E) Doqquz və daha çox mərtəbəsi olan binalara

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

102. İsitmə sistemlərinin haradan çəkilməsinə yol verilmir?

- A) Sığınacaqlardan, ventilyasiya otaqlarından, tunellərdən
- B) Sığınacaqlardan, elektrotexniki otaqlardan, hamamdan
- C) Sığınacaqlardan, yemək otaqlarından, tunellərdən
- D) Dəhlizlərdən, elektrotexniki otaqlardan, tunellərdən
- E) Sığınacaqlardan, elektrotexniki otaqlardan, tunellərdən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

103. Aşağıda qeyd olunan sənədlərdən hansı qızdırılma və ventilyasiya sistemlərdə olması vacib deyil?

A) Texniki pasportu

B) İstismar jurnalı

C) Təmir jurnalı

D) Şəxsiyyət vəsiqəsi

E) Təmir qrafiki

Testin çətinlik dərəcəsi: asan

İstinad: İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

104. İstilik daşıyıcısının temperaturu 105 dərəcə C–dən yuxarı olan boru kəmərlərinin, qızdırıcı cihazların və hava qızdırıcılarının səthindən, yanar inşaat materiallarından olan konstruksiyanın səthinə qədər olan məsafə nə qədər olmalıdır?

A) 110 mm-dən az olmamalıdır

B) 150 mm-dən az olmamalıdır

C) 100 mm-dən az olmamalıdır

D) 120 mm-dən az olmamalıdır

E) 130 mm-dən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

105. İstilik daşıyıcısının temperaturu 105 dərəcə C–dən yuxarı olan boru kəmərlərinin, qızdırıcı cihazların və hava qızdırıcılarının səthindən, yanar inşaat materiallarından olan konstruksiyanın səthinə qədər olan məsafə 100 mm-dən az olduqda nə edilir?

A) Yanar materialdan olan konstruksiyanın səthi yanmayan materialdan olan istilik izolyasiyası qatı ilə örtülməlidir

B) Yanar materialdan olan konstruksiyanın səthi yanmayan materialdan olan yanmayan izolyasiya qatı ilə örtülməlidir

C) Yanar materialdan olan konstruksiyanın sərhədləri yanmayan materialdan olan istilik izolyasiyası qatı ilə örtülməlidir

D) Yanar materialdan olan konstruksiyanın sərhədləri karton və ya kağızla örtülməlidir

E) Yanar materialdan olan konstruksiyanın altı yanmayan materialdan olan istilik izolyasiyası qatı ilə örtülməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

106. Bütün ventilyasiya qurğuları, yenidən qurulan və əsaslı təmir olunan və təmirdən sonra istismara buraxılan qurğular kim tərəfindən sınaqmaladıdır?

A) Fəhlə tərəfindən

B) Anbardar tərəfindən

C) Komissiya tərəfindən

D) Rəhbər tərəfindən

E) Mühasib tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

107. Personaldan kimlərə ayrılmış əmək haqqı və ictimai sığortaya ayırma məbləği uçota alınır?

A) Xidmətçilərə və s. hesablanmış əmək haqqı və ictimai sığortaya ayırma məbləği uçota alınır

B) Komendantlara və s. hesablanmış əmək haqqı və ictimai sığortaya ayırma məbləği uçota alınır

C) Növbətçilərə və s. hesablanmış əmək haqqı və ictimai sığortaya ayırma məbləği uçota alınır

D) Gözətçilərə və s. hesablanmış əmək haqqı və sosial sığortaya ayırma məbləği uçota alınır

E) Fəhlələrə və s. hesablanmış əmək haqqı və ictimai sığortaya ayırma məbləği uçota alınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı xidmətlərinə görə tariflər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. № 40. 10.03.2000

108. Ev təsərrüfatının saxlanması ilə əlaqədar xərclər hansıdır?

A) Zibil və qarın daşınması, sahənin təmizlənməsi, ümumi istifadə edilən yerlərin saxlanması, işıqlandırma, mühafizə, təmizlik, təhlükəsizlik texnikası üzrə xərclər

B) Zibil və qarın daşınması, sahənin təmizlənməsi, ümumi istifadə edilən yerlərin saxlanması, işıqlandırma, qızdırma, təmizlik, avtomobil texnikası üzrə xərclər

C) Zibil və qarın daşınması, sahənin təmizlənməsi, xüsusi istifadə edilən yerlərin saxlanması, işıqlandırma, qızdırma, təmizlik, təhlükəsizlik texnikası üzrə xərclər

D) Zibil və yüklərin daşınması, sahənin təmizlənməsi, ümumi istifadə edilən yerlərin saxlanması, işıqlandırma, qızdırma, təmizlik, təhlükəsizlik texnikası üzrə xərclər

E)) Zibil və qarın daşınması, sahənin təmizlənməsi, ümumi istifadə edilən yerlərin saxlanması, işıqlandırma, qızdırma, təmizlik, təhlükəsizlik texnikası üzrə xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı xidmətlərinə görə tariflər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. № 40. 10.03.2000

109. Əsas vəsaitlərin saxlanması məsrəfləri hansıdır?

A) Əlavə vəsaitlərin, yataqxana binalarının amortizasiyası (əsaslı təmir), qurğular, yaşıllaşdırma, dekorativ əkmələr

B) Əsas vəsaitlərin, yataqxana binalarının amortizasiyası (əsaslı təmir), qurğular, yaşıllaşdırma, dekorativ əkmələr

C) Köməkçi vəsaitlərin, yataqxana binalarının amortizasiyası (əsaslı təmir), qurğular, yaşıllaşdırma, dekorativ əkmələr

D) Əsas vəsaitlərin, yataqxana binalarının amortizasiyası (əsaslı təmir), qurğular, yaşıllaşdırma, istirahətin təşkili

E) Əsas vəsaitlərin, yataqxana binalarının amortizasiyası (əsaslı təmir), qurğular, yaşıllaşdırma, kütləvi tədbirlərin təşkili

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı xidmətlərinə görə tariflər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. № 40. 10.03.2000

110. Sair məsrəflərə nə aiddir?

A) İşlənmiş adam-saatların miqdarı göstərilməklə əlavə işlərin sosial sığortaya ayrılmasıyla birlikdə əsas və əlavə əmək haqqı, ev təsərrüfatının saxlanması, əsas vəsaitlərin saxlanmasına məsrəflərdə nəzərdə tutulmayan xərclər

B) İşlənmiş adam-saatların miqdarı göstərilməklə xidmətedici işlərin sosial sığortaya ayrılmasıyla birlikdə əsas və əlavə əmək haqqı, ev təsərrüfatının saxlanması, əsas vəsaitlərin saxlanmasına məsrəflərdə nəzərdə tutulmayan xərclər

C) İşlənmiş adam-saatların miqdarı göstərilməklə xidmətedici işlərin ictimai sığortaya ayrılmasıyla birlikdə əsas və əlavə əmək haqqı, ev təsərrüfatının saxlanması, əsas vəsaitlərin saxlanmasına məsrəflərdə nəzərdə tutulmayan xərclər

D) İşlənmiş adam-saatların miqdarı göstərilməklə xidmətedici işlərin sosial sığortaya ayrılmasıyla birlikdə əlavə əmək haqqı, ev təsərrüfatının saxlanması, əsas vəsaitlərin saxlanmasına məsrəflərdə nəzərdə tutulmayan xərclər

E) İşlənmiş adam-saatların miqdarı göstərilməklə xidmətedici işlərin sosial sığortaya ayrılmasıyla birlikdə əsas və əlavə əmək haqqı, ev təsərrüfatının saxlanması, köməkçi vəsaitlərin saxlanmasına məsrəflərdə nəzərdə tutulmayan xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı xidmətlərinə görə tariflər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. № 40. 10.03.2000

111. Binalarda təmizlik işləri üçün istifadə edilən, inventarın saxlanması, təmizlənməsi və qurudulması üçün nəzərdə tutulan otaq, nə ilə yanaşı olmalıdır?

A) Ayaqyolu ilə

B) Akt zalı ilə

C) Zirzəmi ilə

D) Anbar ilə

E) Çardaq ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstismə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

112. Mərtəbələrinin sayı dördədən çox olan ayrıca yerləşən binalarda və binalara bitişik tikililərdə hansı cihaz nəzərdə tutulmalıdır?

A) Kondisioner

- B) Heger saygacı
- C) Yanğın siqnalizasiyası
- D) Elektrometr
- E) Elektrik saygacı

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

113. Mənzil kirayəsini və başqa ölçmələri düzgün hesablamaq üçün nə edilir?

- A) Yaşayanların imtiyazları nəzərə alınır
- B) Yaşayanlara maliyyə arayışı verilir
- C) Qonaqlar xüsusi qeydiyyatdan keçir
- D) Yaşayanlara xüsusi kartoçkalar açılır
- E) Yaşayanlara xüsusi arayışlar verilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı xidmətlərinə görə tariflər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı. № 40. 10.03.2000

114. Yaşayanların kartoçkalarında hansı göstəricilər əks etdirilir?

- A) Otağın həcmi, gələn qonaqların sayı, güzəştlər, əlavələr və s.
- B) Otağın hündürlüyü, himayədə olanlar, güzəştlər, əlavələr və s.
- C) Otağın həcmi, himayədə olanlar, yaş həddi, əlavələr və s.
- D) Otağın həcmi, himayədə olanların yaşı, güzəştlər, əlavələr və s.
- E) Otağın həcmi, himayədə olanlar, güzəştlər, əlavələr və s.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

115. Yataqxana hansı kateqoriya mənzil fonduna aiddir?

- A) Xidməti təyinatlı

- B) Müvəqqəti təyinatlı
- C) İmtiyazlı təyinatlı
- D) Xüsusi təyinatlı
- E) Ümumi təyinatlı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

116. Xüsusi təyinatlı yaşayış sahələrinə tələb nədir?

- A) Özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilər
- B) Özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz
- C) Özgəninkiləşdirilə bilər, kirayəyə verilə bilməz
- D) Özgəninkiləşdirilə bilər, icarəyə verilə bilməz
- E) Özgəninkiləşdirilə bilməz, icarəyə və kirayəyə verilə bilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

117. Yataqxanalarda yaşayış hansı müddət üçün nəzərdə tutulur?

- A) İşlədiyi, xidmət keçdiyi, əsas mənzillə təminədək
- B) İşlədiyi, təlim keçdiyi, təhsil aldığı müddət üçün
- C) İşlədiyi, xidmət keçdiyi, təhsil aldığı müddət üçün
- D) İşlədiyi, təhsil aldığı, əsas mənzillə təminədək
- E) Müddətsiz, xidmət keçdiyi, təhsil aldığı müddət üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

118. Yataqxanalarda yaşayış sahələri nə ilə təmin edilməlidir?

- A) Mebel və vətəndaşların yaşaması üçün zəruri olan ərzaqla
- B) Mebel və vətəndaşların yaşaması üçün zəruri olan sənaye malları ilə

- C) Mebel və vətəndaşların yaşaması üçün zəruri olan digər əşyalarla
- D) Mebel və vətəndaşların yaşaması üçün zəruri olan gigiyenik vasitələrlə
- E) Mebel və vətəndaşların yaşaması üçün zəruri olan kommunal xidmətlərlə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

119. Xidməti yaşayış sahəsindən hansı şəxslərin ailə üzvləri başqa yaşayış sahəsi verilmədən çıxarıla bilməz?

- A) Yataqxanada yaşayış sahəsi verilmiş, vəfat etmiş işçinin
- B) Yataqxanada yaşayış sahəsi olan, xəstələnmiş işçinin
- C) Yataqxanada yaşayış sahəsi olan, təqaüdə çıxmış işçinin
- D) Yataqxanada yaşayış sahəsi olan, ixtisar olmuş işçinin
- E) Yataqxanada yaşayış sahəsi olan, öz xahişi ilə çıxmış işçinin

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

120. Yataqxanada yaşayış sahələri adambaşına neçə kvadratmetr olmalıdır?

- A) Adambaşına doqquz kvadratmetrdən az olmamalıdır
- B) Adambaşına on kvadratmetrdən az olmamalıdır
- C) Adambaşına beş kvadratmetrdən az olmamalıdır
- D) Adambaşına altı kvadratmetrdən az olmamalıdır
- E) Adambaşına dörd kvadratmetrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

121. Yataqxanada yaşayış sahəsinin kirayə müqaviləsi hansı müddətləri əhatə edir?

- A) Təqaüd yaşınadək, xidmət keçdiyi, təhsil aldığı müddətləri
- B) Əsas mənzillə təminədək, xidmət keçdiyi, təhsil aldığı müddətləri
- C) Əmək münasibətləri, xidmət keçdiyi, yaşadığı müddətləri

D) Əmək münasibətləri, xidmət keçdiyi, təhsil aldığı müddətləri

E) Əmək münasibətləri, təlim keçdiyi, təhsil aldığı müddətləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

122. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsas nədir?

A) Əmək münasibətlərinin, təhsilin xitamı, habelə təlimkeçmədən azad edilmə

B) Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə

C) Vəfat etmə (ölmə faktı), təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə

D) Böş otaqların sayı az olması səbəbi

E) Əmək münasibətlərinin, təlimin xitamı, habelə xidmətkeçmədən azad edilmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşayış yeri haqqında Azərbaycan Respublikasının qanunu. №55-IQ. 04.04.1996

123. Mayelərin döşəməyə təsirininin zəif intensivliyi hansıdır?

A) Döşəmənin örtüyünün quru qalması və ya yüngülcə nəm olması ilə mayelərin döşəməyə cüzi təsiri

B) Döşəmənin kənarlarının quru qalması və ya yüngülcə nəm olması ilə mayelərin döşəməyə cüzi təsiri

C) Döşəmənin örtüyünün nəm qalması və ya yüngülcə nəm olması ilə mayelərin döşəməyə cüzi təsiri

D) Döşəmənin örtüyünün quru qalması və ya çox nəm olması ilə mayelərin döşəməyə tam təsiri

E) Döşəmənin bir hissəsinin quru qalması və ya orta nəm olması ilə mayelərin döşəməyə cüzi təsiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

124. Mayelərin döşəməyə təsirininin orta intensivliyi hansıdır?

- A) Döşəmə örtüyü səthinin quru və ya yaş olması ilə döşəmənin vaxtaşırı korroziyası; mayelər döşəmə örtüyünə hopur, döşəmə səthi ilə vaxtaşırı axır
- B) Döşəmə örtüyü səthinin nəm və ya yaş olması ilə döşəmənin vaxtaşırı nəmlənməsi; mayelər döşəmə örtüyünə hopmur, döşəmə səthi ilə vaxtaşırı axır
- C) Döşəmənin örtüyü ortasının nəm və ya yaş olması ilə döşəmənin vaxtaşırı nəmlənməsi; mayelər döşəmə örtüyünə hopur, döşəmə səthi ilə vaxtaşırı axır
- D) Döşəmənin örtüyü kənarı nəm və ya yaş olması ilə döşəmənin vaxtaşırı nəmlənməsi; mayelər döşəmə örtüyünə hopur, döşəmə səthi ilə vaxtaşırı axır
- E) Döşəmənin örtüyü səthinin nəm və ya yaş olması ilə döşəmənin vaxtaşırı nəmlənməsi; mayelər döşəmə örtüyünə hopur, döşəmə səthi ilə vaxtaşırı axır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

125. Mayelərin döşəməyə təsirininin çox intensivliyi hansıdır?

- A) Mayelər döşəmə səthi ilə hərdən və ya tez-tez təkrarlanmaqla axır
- B) Mayelər döşəmə səthi ilə daimi və ya tez-tez təkrarlanmaqla axır
- C) Mayelər döşəmə səthi ilə daimi və ya hərdən təkrarlanmaqla axır
- D) Mayelər döşəmə səthi ilə daimi axır və korroziyaya uğrayır
- E) Mayelər döşəmə səthi ilə daimi axır, çürümə gedir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

126. Mayelərin təsir zonası onların ayaqqabı ilə döşəmənin islandığı yerdən hər tərəfə su ilə nə qədər yayılması qəbul edilir?

- A) On metr
- B) İyirmi metr
- C) Beş metr
- D) Otuz metr
- E) Əlli metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

127. Mayelərin təsir zonası onların ayaqqabı ilə döşəmənin islandığı yerdən hər tərəfə emulsiya ilə nə qədər yayılması qəbul edilir?

- A) Əlli metr
- B) Yüz metr
- C) Otuz metr
- D) İyirmi metr
- E) On metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

128. Hansı hallarda döşəmədə maillik nəzərdə tutulmalıdır?

- A) Daşınmalı əşyaların ağır olması faktoru olduqda
- B) Mayelərin döşəməyə təsiri intensiv, güclü olduqda
- C) Mayelərin döşəməyə təsiri orta və çox intensiv olduqda
- D) Mayelərin döşəməyə təsiri zəif və çox intensiv olduqda
- E) Mayelərin döşəməyə təsiri orta və zəif intensiv olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

129. Üst mərtəbənin örtüyü ilə binanın dam örtüyü və üst mərtəbənin örtüyündən yuxarıda yerləşən xarici divarlar arasında olan məkan necə adlanır?

- A) Çardaq
- B) Tribuna
- C) Tambur
- D) Lociya

E) Lift holu

Testin çətinlik dərəcəsi: asan

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

130. Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün yarısından çoxu qədər aşağıda olan mərtəbə necə adlanır?

A) Mansarda mərtəbəsi

B) Zirzəmi mərtəbəsi

C) Yerüstü mərtəbəsi

D) Kürsü mərtəbəsi

E) Texniki mərtəbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

131. Ayaqyolu və vanna otaqlarında döşəmənin səviyyəsi qonşu sahələrlə müqayisədə necə olmalıdır?

A) Qonşu sahələrdən 20-30 sm aşağı və ya bu döşəmələr kandarla ayrılmalıdır

B) Qonşu sahələrdən 35-40 sm aşağı və ya bu döşəmələr kandarla ayrılmalıdır

C) Qonşu sahələrdən 5-10 sm aşağı və ya bu döşəmələr kandarla ayrılmalıdır

D) Qonşu sahələrdən 25-30 sm aşağı və ya bu döşəmələr kandarla ayrılmalıdır

E) Qonşu sahələrdən 15-20 sm aşağı və ya bu döşəmələr kandarla ayrılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

132. Döşəməsinin hündürlük səviyyəsi yerin planlaşdırılan səviyyəsindən otaqların hündürlüyünün yarısına qədər aşağıda olan mərtəbə necə adlanır?

A) Zirzəmi mərtəbəsi

B) Mansarda mərtəbəsi

- C) Kürsü mərtəbəsi
- D) Yerüstü mərtəbəsi
- E) Texniki mərtəbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: İctimai binalar və qurğular. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı. 2013

133. Qida məhsulları ilə təmasda olan material və məmulatlara gigiyenik tələblər hansı qaydalara və normativlərə əsaslanır?

- A) Sənayedə işlərin təhlükəsiz görülməsi üzrə qaydalar və normativlərə
- B) Vahid idarəetmə sisteminə uyğun qaydalar və normativlərə
- C) Sanitariya-epidemioloji qaydalar və normativlərə
- D) Yanğın təhlükəsizliyi üzrə qaydalar və normativlərə
- E) Səhiyyə nazirliyinin 18 sayılı əmr qərarında göstərilmiş qaydalar və normativlərə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər. Sanitariya-epidemioloji qaydalar və normativlər. Bakı, 2010

134. Bina və obyektlərin ehtiyat çıxışı normaları neçə olmalıdır?

- A) Bina və obyektlərin ehtiyat çıxışı olmalı, dəhlizlər işçilərin təcili təxliyyəsi üçün təmiz və boş olmalı, qapılar daxilə açılmalı və avtomatik bağlanması təmin edilməlidir
- B) Bina və obyektlərin ehtiyat çıxışı olmalı, dəhlizlər işçilərin təcili təxliyyəsi üçün təmiz və boş olmalı, qapılar daxilə açılmalı və qapıların astanası olmalıdır
- C) Bina və obyektlərin ehtiyat çıxışı olmalı, dəhlizlər işçilərin təcili təxliyyəsi üçün təmiz və boş olmalı, qapılar xaricə açılmalı və qapıların astanası olmamalıdır
- D) Bina və obyektlərin ehtiyat çıxışı olmalı, dəhlizlər işçilərin təcili təxliyyəsi üçün təmiz və boş olmalı, qapılar xaricə açılmalı və qapıların astanası olmalıdır
- E) Bina və obyektlərin ehtiyat çıxışı olmalı, dəhlizlər işçilərin təcili təxliyyəsi üçün təmiz və boş olmalı, qapılar daxilə açılmalı və qapıların astanası olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

135. İşçi keçidlərin eni neçə metrədən az olmamalıdır?

- A) 0,5 metrədən
- B) 2 metrədən
- C) 1 metrədən
- D) 0,75 metrədən
- E) 1,5 metrədən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

136. Növbə ərzində istehsalat müəssisəsində işləyən qadınların sayı neçə nəfərdən çox olduqda onlar xüsusi gigiyena otağı ilə təmin olunmalıdırlar?

- A) On nəfərdən
- B) Beş nəfərdən
- C) İyirimi nəfərdən
- D) Səkkiz nəfərdən
- E) On beş nəfərdən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

137. Balonlar sıra ilə yığılarkən, onların hündürlüyü neçə metrədən artıq olmamalıdır?

- A) 1,5 metrədən
- B) 2,0 metrədən
- C) 1,0 metrədən
- D) 0,75 metrədən
- E) 0,5 metrədən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

138. Əllə yüklərin yüklənilib boşaldılmasında və daşınmasında kişilər üçün, hər-bir fəhləyə düşən yük norması neşə kloqramdır?

- A) 60 kq
- B) 50 kq
- C) 40 kq
- D) 35 kq
- E) 65 kq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

139. Əllə yüklərin yüklənilib boşaldılmasında və daşınmasında qadınlar üçün, hər-bir fəhləyə düşən yük norması neşə kloqramdır?

- A) 10 kq
- B) 20 kq
- C) 15 kq
- D) 25 kq
- E) 5 kq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

140. Əl ilə yüklərin neçə metrdən çox olmayan məsafədən daşınmasına icazə verilir?

- A) 40
- B) 60
- C) 50
- D) 30
- E) 70

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

141. Yk daşınan pillknlrin v trapların eni ne metrdn az olmamlıdır?

- A) Eni 0,75 metrdn az olmamalı v iki trfdn mhccri olmalıdır
- B) Eni 1,5 metrdn az olmamalı v iki trfdn mhccri olmalıdır
- C) Eni 2 metrdn az olmamalı v iki trfdn mhccri olmalıdır
- D) Eni 1,0 metrdn az olmamalı v iki trfdn mhccri olmalıdır
- E) Eni 0,5 metrdn az olmamalı v iki trfdn mhccri olmalıdır

Testin tinlik drcsi: orta

İstinad: Neft-qazıxarma snayesinde thlksizlik qaydaları. Bakı, 2005

142. İstifad olunmuş xsusi geyim, xsusi ayaqqabı v digr frdi mhafiz vasitləri işilr tkrar veril bilrmi?

- A) İdarnin baş mhndisinin razılığından sonra icaz verilir
- B) Xsusi hallarda veril bilr
- C) Ancaq yuyulduqdan sonra veril bilr
- D) Yuyulduqdan, tmirdn v dezinfeksiya olunduqdan sonra veril bilr
- E) Ancaq dezinfeksiya olunduqdan sonra veril bilr

Testin tinlik drcsi: asan

İstinad: Neft-qazıxarma snayesinde thlksizlik qaydaları. Bakı, 2005

143. irklnmiş, zdlnmiş v ya khnlmüş frdi mhafiz vasitlərindən istifadə etmk olarmı?

- A) İstifad edilmmlidir
- B) Xsusi hallarda istifadə edil bilr
- C) Paltar yuma maşını nasazdırsa mvqqti istifadə edil bilr
- D) myin mhafizsi xidmti il razılaşdırdıqdan sonra istifadə edil bilr
- E) Hmkarlar ittifaqı il razılaşdırdıqdan sonra istifadə edil bilr

Testin tinlik drcsi: asan

İstinad: Neft-qazıxarma snayesinde thlksizlik qaydaları. Bakı, 2005

144. İşçinin şlanqlı əlehiqazla fasiləsiz işləmə müddəti neçə dəqiqədən artıq olmamalıdır?

A) 10 dəqiqədən

B) 20 dəqiqədən

C) 30 dəqiqədən

D) 40 dəqiqədən

E) 50 dəqiqədən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

145. Şlanqlı əlehiqazla otuz dəqiqə fasiləsiz işlədikdən sonra, işçi açıq havada neçə dəqiqədən az olmayaraq istirahət etməlidir?

A) 5

B) 20

C) 30

D) 15

E) 25

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

146. Yer səthindən neçə metr və daha yüksəklikdə aparılan işlər zamanı təhlükəsizlik kəmərinə istifadə edilməlidir?

A) 1 metr və daha yüksək

B) 1,5 metr və daha yüksək

C) 2 metr və daha yüksək

D) 2,5 metr və daha yüksək

E) 3,0 metr və daha yüksək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

147. Dərin dəniz özüllərində, nə qədər xilasetmə jiletlərinin olması nəzərdə tutulmalıdır ?

A) Özüldə işçilərin ştat sayına uyğun

B) Özüldə faktiki işçilərin sayına bərabər

C) Yaşayış otaqlarındakı yataq yerlərinin sayının yarısına bərabər

D) Yaşayış otaqlarındakı yataq yerlərinin sayına bərabər

E) Yaşayış otaqlarındakı yataq yerlərinin sayına bərabər və üstəlik bir vaxta üçün də əlavə olaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qazçıxarma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005

148. Əks osmos qurğusunun bəsləmə suyunun istilik norması bəndlərin hansında düzgün göstərilib?

A) 10-45° arasında olmalı

B) 5-20° arasında olmalı

C) 10-35° arasında olmalı

D) 15-50° arasında olmalı

E) 25-45° arasında olmalı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Əks osmas su təmizləmə qurğusunun pasportu,2018

149. Yanğın hidrantlarına və yanğın kranlarına neçə aydan bir texniki xidmət göstərməlidir ?

A) Üç aydan bir

B) Doqquz aydan bir

C) Bir aydan bir

D) Altı aydan bir

E) On aydan bir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

150. Avtomatik maksimal təsirli istilik yangın xəbəredicilərinin işə düşmə temperaturu, istiliyin ətraf mühitin istiliyindən neçə dərəcə yüksək olduğu halda işə düşür ?

- A) On dərəcə yüksək olduğu halda
- B) On beş dərəcə yüksək olduğu halda
- C) İyirmi beş dərəcə yüksək olduğu halda
- D) Otuz dərəcə yüksək olduğu halda
- E) İyirmi dərəcə yüksək olduğu halda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neft-qaz və neft-kimya sənayesində yangın təhlükəsizliyi qaydaları. Bakı, 2011

151. İlkin yangınsöndürmə məntəqəsindən, yangın təhlükəli obyektə qədər olan məsafə neçə metrdən çox olmamalıdır ?

- A) 50
- B) 10
- C) 20
- D) 60
- E) 80

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yangın təhlükəsizliyi qaydaları. Bakı, 2011

152. Karbonqazlı odsöndürənlərin dolu olması neçə aydan bir yoxlanılır?

- A) 1
- B) 2
- C) 4
- D) 6
- E) 3

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yangın təhlükəsizliyi qaydaları. Bakı, 2011

153. Havanın orta sutkalıq hərərəti neçə dərəcəyə bərabər olduqda ilin soyuq dövrü sayılır?

- A) Beş dərəcə və aşağı
- B) On beş dərəcə və aşağı
- C) İyirmi dərəcə və aşağı
- D) On dərəcə və aşağı
- E) İyirmi beş dərəcə və aşağı

Testin çətinlik dərəcəsi: asan

İstinad: СанПин 2.2.4.548-96.2.2.4. Физические факторы производственной среды. Гигиенические требования к микроклимату производственных помещений. Санитарные правила и нормы (утв. Постановлением Госкомсанзпиднадзора РФ от 01.10.1996 № 21)

154. Havanın orta sutkalıq hərərəti neçə dərəcəyə bərabər olduqda ilin isti dövrü sayılır?

- A) Beş dərəcədən yuxarı
- B) On dərəcədən yuxarı
- C) İyirmi dərəcədən yuxarı
- D) On beş dərəcədən yuxarı
- E) İyirmi beş dərəcədən yuxarı

Testin çətinlik dərəcəsi: orta

İstinad: СанПин 2.2.4.548-96.2.2.4. Физические факторы производственной среды. Гигиенические требования к микроклимату производственных помещений. Санитарные правила и нормы (утв. Постановлением Госкомсанзпиднадзора РФ от 01.10.1996 № 21)

155. Havanın temperaturu neçə dərəcəyə düşdükdə odsöndürənlər qızdırılan otaqlara keçirilməlidir?

- A) 0°-dən aşağı olduqda
- B) 1°-dən aşağı olduqda
- C) Mənfi 1°-dən aşağı olduqda
- D) 2°-dən aşağı olduqda
- E) 3°-dən aşağı olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

156. İstehsalat obyektlərinin ərazisində, qaz kəmərlərindən 15 metr qədər məsafədə və ondan hər iki tərəfdə yerləşən kanalizasiya qurğuları və yeraltı tikililərin havasının qazlılıq səviyyəsi hansı müddətdən bir yoxlanılmalıdır?

A) İldə 1 dəfədən az olmayaraq

B) İldə 2 dəfədən az olmayaraq

C) İldə 4 dəfədən az olmayaraq

D) İldə 3 dəfədən az olmayaraq

E) İldə 5 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

157. İstehsalat obyektlərinin ərazisində, qaz kəmərlərinin istismara verildiyi birinci il müddətində, 15 metr qədər məsafədə və ondan hər iki tərəfdə yerləşən kanalizasiya qurğuları və yeraltı tikililərin havasının qazlılıq səviyyəsi hansı müddətdən bir yoxlanılmalıdır?

A) İldə 5 dəfədən az olmayaraq

B) İldə 4 dəfədən az olmayaraq

C) İldə 2 dəfədən az olmayaraq

D) İldə 3 dəfədən az olmayaraq

E) İldə 1 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

158. Bərk yanacaq ilə işləyən qazanxana qurğusunun üstü boruları neçə müddətdən bir yoxlanılmalıdır?

A) Ayda 3 dəfədən az olmayaraq

B) Ayda 1 dəfədən az olmayaraq

C) Ayda 2 dəfədən az olmayaraq

D) Ayda 4 dəfədən az olmayaraq

E) Ayda 5 dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

159. İsidici sobalar neçə müddətdən bir yoxlanılmalı və hisdən təmizlənməlidir?

A) Ayda bir dəfədən az olmayaraq

B) İki ayda bir dəfədən az olmayaraq

C) Ayda iki dəfədən az olmayaraq

D) Üç ayda bir dəfədən az olmayaraq

E) Altı ayda bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

160. Mətbəx plitələri və su qızdırıcıları neçə müddətdən bir yoxlanılmalı hisdən təmizlənməlidir?

A) Ayda iki dəfədən az olmayaraq

B) İki ayda bir dəfədən az olmayaraq

C) Ayda bir dəfədən az olmayaraq

D) Üç ayda bir dəfədən az olmayaraq

E) Altı ayda bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

161. Yeməxanalarda və quruducularda neçə müddətdən bir yoxlanılmalı hisdən təmizlənməlidir?

A) Ayda bir dəfədən az olmayaraq

B) İki ayda bir dəfədən az olmayaraq

C) Üç ayda bir dəfədən az olmayaraq

- D) Ayda iki dəfədən az olmayaraq
- E) Altı ayda bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

162. Yanacaq tikililərdən neçə metrədən az olmayan məsafədə, xüsusi ayrılmış meydançalarda saxlanılmalıdır?

- A) Beş metrədən az olmayan məsafədə
- B) Üç metrədən az olmayan məsafədə
- C) Səkkiz metrədən az olmayan məsafədə
- D) On beş metrədən az olmayan məsafədə
- E) İyirimi metrədən az olmayan məsafədə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011

163. Qarderoob otaqlarında şkafların bölmələrinin sayı və ya ev və xüsusi geyimlər üçün asılqan qarmaqlarının sayı nəyə əsasən təyin edilir?

- A) İşçilərin siyahı sayı üzrə
- B) İşçilərin siyahı sayının iki misli qədər
- C) İşçilərin siyahı sayı + 15 say əlavə
- D) İşçilərin siyahı sayı +5 say əlavə
- E) İşçilərin siyahı sayı + 20 say əlavə

Testin çətinlik dərəcəsi: asan

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

164. Növbədə işləyənlərin sayı neçə nəfərdən çox olmadıqda, 1 və 2a istehsalat proseslərinin qrupları üçün xüsusi geyim anbarlarının olmamasına yol verilir?

- A) Altmış nəfərdən çox
- B) Yüz əlli nəfərdən çox
- C) İyirimi nəfərdən çox

D) Yüz altmış nəfərdən çox

E) Doxsan nəfərdən çox

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

165. Hər növbədən sonra xüsusi geyimin təmizlənməsi aparılmalı olduğu halda qarderob otaqları əvəzinə nə nəzərdə tutulmalıdır?

A) Duş kabinələri

B) Quruducu otaqlar

C) Yuyucu maddələrin saxlanması otaqları

D) Xüsusi geyimin paylama məntəqələri

E) Xüsusi geyimin yuma məntəqələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

166. İki qonşu mərtəbədə işləyənlərin sayı neçə nəfərdən az olduqda ayaqyolular daha çox adam olan mərtəbədə yerləşdirilməlidir?

A) 95 nəfərdən az olduqda

B) 130 nəfərdən az olduqda

C) 120 nəfərdən az olduqda

D) 80 nəfərdən az olduqda

E) 30 nəfərdən az olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

167. Üç mərtəbədə işləyənlərin sayı neçə nəfərdən az olduqda, üç mərtəbə üçün bir ayaq yolunun olmasına yol verilir?

A) 28 nəfərdən az olduqda

B) 10 nəfərdən az olduqda

C) 65 nəfərdən az olduqda

D) 80 nəfərdən az olduqda

E) 75 nəfərdən az olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

168. Qadınlar və kişilər üçün ümumi ayaq yolunun olmasına, növbədə işləyənlərin sayı neçə nəfərdən çox olmadıqda icazə verilir?

A) 90

B) 46

C) 55

D) 70

E) 15

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

169. İstehsalat binalarında iş yerlərindən, ayaqyoluna, siqaret çəkilən yerə, içməli su qurğularına qədər olan məsafə ən çoxu neçə metr qəbul edilmişdir?

A) 75

B) 60

C) 50

D) 85

E) 95

Testin çətinlik dərəcəsi: orta

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

170. Hansı təhlükəlilik sinfinə aid maddələrlə təmas olmadıqda istirahət üçün açıq tipli meydança yerlərinin nəzərdə tutulmasına icazə verilir?

A) İkinci və üçüncü sinif

B) Üçüncü sinif

C) Birinci və ikinci sinif

D) Dördüncü sinif

E) Sıfırıncı və birinci sinif

Testin çətinlik dərəcəsi: orta

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

171. Yeməxanada yerlərin sayı nəyə əsasən təyin edilir?

A) Ən çox işçi olan növbədə hər bir işçi üçün bir yer hesabı ilə təyin edilir

B) Ən çox işçi olan növbədə hər altı işçi üçün bir yer hesabı ilə təyin edilir

C) Ən çox işçi olan növbədə hər üç işçi üçün bir yer hesabı ilə təyin edilir

D) Ən çox işçi olan növbədə hər dörd işçi üçün bir yer hesabı ilə təyin edilir

E) Ən çox işçi olan növbədə hər iki işçi üçün bir yer hesabı ilə təyin edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

172. Yeməxanada yemək qəbulu otağı nə zaman nəzərdə tutulmalıdır?

A) Ən çox işçi olan növbədə işçilərin sayı 60 nəfərdən çox olduqda

B) Ən çox işçi olan növbədə işçilərin sayı 120 nəfərə qədər olduqda

C) Ən çox işçi olan növbədə işçilərin sayı 76 nəfərə qədər olduqda

D) Ən çox işçi olan növbədə işçilərin sayı 80 nəfərə qədər olduqda

E) Ən çox işçi olan növbədə işçilərin sayı 30 nəfərə qədər olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

173. Yeməxanada qida qəbulu otağının sahəsi neçə m²-dən az olmamalıdır?

A) Hər bir nəfər üçün bir m²-ir hesabı ilə 12 m²-dən az olmamalıdır

B) Hər bir nəfər üçün bir m²-ir hesabı ilə 16 m²-dən az olmamalıdır

C) Hər bir nəfər üçün bir m²-ir hesabı ilə 8 m²-dən az olmamalıdır

D) Hər bir nəfər üçün bir m²-ir hesabı ilə 4 m²-dən az olmamalıdır

E) Hər bir nəfər üçün bir m²-ir hesabı ilə 20 m²-dən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

174. Növbədə işləyənlərin sayı neçə nəfərədək olduqda, qida qəbulu otağı əvəzinə qarderob otağında qida qəbulu üçün masa qoymaqla əlavə altı m²-ir yer nəzərdə tutulmalıdır?

A) Növbədə işləyənlərin sayı beş nəfərədək olduqda

B) Növbədə işləyənlərin sayı on nəfərədək olduqda

C) Növbədə işləyənlərin sayı on beş nəfərədək olduqda

D) Növbədə işləyənlərin sayı səkkiz nəfərədək olduqda

E) Növbədə işləyənlərin sayı iyirimi nəfərədək olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

175. İlin soyuq dövründə, isidilən keçidlərin temperaturu neçə dərəcədən az olmamalıdır?

A) İsidilən keçidlərlə birləşdirilən otaqların hesabı temperaturundan 8°C-dən az olmayaraq

B) İsidilən keçidlərlə birləşdirilən otaqların hesabı temperaturundan 12°C-dən az olmayaraq

C) İsidilən keçidlərlə birləşdirilən otaqların hesabı temperaturundan 2°C-dən az olmayaraq

D) İsidilən keçidlərlə birləşdirilən otaqların hesabı temperaturundan 10°C-dən az olmayaraq

E) İsidilən keçidlərlə birləşdirilən otaqların hesabı temperaturundan 6°C-dən az olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

176. İlin soyuq dövründə, bayır paltarları üçün qarderob otaqlarının temperaturu neçə dərəcədən az olmamalıdır?

A) 16

B) 12

C) 20

D) 10

E) 8

Testin çətinlik dərəcəsi: asan

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

177. İlin soyuq dövründə, işçilərin qismən soyunub-geyinmə yeri ilə bütün növ paltarların birgə saxlanması üçün qarderob otaqlarının temperaturu neçə dərəcədə az olmamalıdır?

A) 14

B) 18

C) 20

D) 10

E) 6

Testin çətinlik dərəcəsi: asan

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

178. İlin soyuq dövründə, ev paltarları üçün olan qarderob otaqlarının temperaturu neçə dərəcədə az olmamalıdır?

A) 18

B) 20

C) 23

D) 15

E) 26

Testin çətinlik dərəcəsi: asan

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

179. İlin soyuq dövründə, duş otaqlarının temperaturu neçə dərəcədə az olmamalıdır?

A) 35

B) 20

C) 23

D) 25

E) 30

Testin çətinlik dərəcəsi: asan

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

180. İlin soyuq dövründə, ayaqyolularda temperatur neçə dərəcədən az olmamalıdır?

A) 10

B) 15

C) 5

D) 20

E) 16

Testin çətinlik dərəcəsi: asan

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

181. İlin soyuq dövründə, siqaret çəkilən otaqlarda temperatur neçə dərəcədən az olmamalıdır?

A) 13

B) 16

C) 5

D) 20

E) 25

Testin çətinlik dərəcəsi: orta

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

182. İlin soyuq dövründə, xüsusi geyimlərin qurudulma yerlərində temperatur hansı həddə olmalıdır?

A) 10-25 dərəcə

B) 18-36 dərəcə

C) 16-33 dərəcə

D) 12-30 dərəcə

E) 20-40 dərəcə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

183. İlin isti dövründə, xarici havanın hesabı temperaturu neçə dərəcədən artıq olduqda, işçilərin daimi olduğu otaqda havanın hərəkət sürətini 0,3-0,5 m/s-ə qədər artırılması üçün tavan vintilyatorundan istifadə edilməlidir?

A) 20

B) 30

C) 15

D) 25

E) 35

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

184. Müəssisədə işləyənlərin sayı neçə nəfərə qədər olduqda, ictimai təşkilatlar üçün sahəsi 12 m² olan bir otaq nəzərdə tutulmalıdır?

A) İşçilərin sayı əlli nəfərədək olduqda

B) İşçilərin sayı yetmiş nəfərədək olduqda

C) İşçilərin sayı səksən nəfərədək olduqda

D) İşçilərin sayı yüz otuz nəfərədək olduqda

E) İşçilərin sayı yüz nəfərədək olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İnzibati və məişət binaları, layihələndirmə normaları. Bakı, 2013

185. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə aid hüquqi aktlardan biri deyildir?

A) Azərbaycan Respublikasının Konstitusiyası

B) Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi

C) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

D) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

E) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

186. Aşağıdakılardan hansı mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi məqsədilə dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərdən deyil?

A) Mənzil tikintisinin dövlət monopoliyasında olması üçün qanunvericilikdə dəyişikliklər edir

B) Dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir

C) Yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara uyğunluğuna nəzarəti təmin edir

D) Yaşayış sahəsi əldə edənlərin və qanuni əsaslarla onlardan istifadə edənlərin hüquqlarının və qanuni mənafələrinin müdafiəsini təmin edir

E) Mənzil fondundan istifadəyə və onun qorunmasına nəzarəti təmin edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

187. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa hansı halda yol verilir?

A) Kirayə müqaviləsinin yerinə yetirilməsinə nəzarət məqsədilə

B) Mülkiyyət hüquqları özgəninkiləşdirildikdə

C) Vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi məqsədilə

D) Mülkiyyət hüquqlarının tanınması ilə bağlı məhkəmə predmeti olduğu hallarda

E) Orada yaşayanlar müvəqqəti qeydiyyat əsasında yaşadıda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

188. Hansı bənddə ancaq mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlər göstərilmişdir?

1. Xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi;
2. Mənzil fondunun uçotu;
3. Yaşayış sahəsinin özgəninkiləşdirilməsi;
4. Çoxmənzilli binaların idarə edilməsi;
5. Yaşayış sahəsinə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı alınma və ya çıxarılma;
6. Mənzil-tikinti kooperativlərinin yaradılması və fəaliyyəti;
7. Kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi.

A) 1, 2, 3, 4

B) 3, 4, 5, 6

C) 2, 4, 5, 7

D) 1, 3, 5, 7

E) 1, 4, 6, 7

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

189. Göstərilənlərdən hansı yaşayış sahəsinə aiddir?

A) Yaşayış evi

B) Zirzəmi

C) Həyatyanı sahə

D) Anbar

E) Yardımçı təsərrüfat sahəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

190. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən aşağıdakılardan hansı yerləşmə sahəsi hesab edilir?

A) Fərdi yaşayış evləri

B) Sığınacaqlar

C) Mehmanxanalar

D) Yataq yerləri olan sərnəşin gəmiləri və vaqonlar

E) İstehsalat obyektləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

191. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən hansı hallarda peşə fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir?

- A) Fəaliyyət sahəsi ilə bağlı lisenziyaya sahib olduqda
- B) Digər şəxslərin hüquqlarını pozmadıqda
- C) Yalnız yaşayış sahəsi balansında olan müəssisə rəhbərinin yazılı icazəsi ilə
- D) Heç bir məhdudiyət yoxdur
- E) Aidiyyəti qurumların ortaq rəyi və razılığı əsasında verilmiş sərəncam olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

192. Yaşayış sahəsindən istifadə zamanı nəyə riayət edilməlidir?

- A) Yaşayış yeri və olduğu yer üzrə qanunvericiliyin tələblərinə
- B) Yaşayış sahəsində yaşayan şəxslərin istəklərinə
- C) Xidmət personalına ödənişlərinin zamanında verilməsinə
- D) Yaşayış sahəsinin yerləşdiyi ərazidəki ticarət obyektlərinin fəaliyyətinə
- E) Qonşuların hüquqlarına və qanuni mənafeələrinə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

193. Mülkiyyət formasına görə mənzil fonduna aid edilməyən bəndi göstərin.

- A) Həssas qruplar üçün nəzərdə tutulmuş mənzil fondu
- B) Xüsusi mənzil fondu
- C) Sosial təyinatlı mənzil fondu
- D) Bələdiyyə mənzil fondu
- E) Dövlət mənzil fondu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

194. Hansı halda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir?

- A) Çoxmənzilli binalarda sahə həmin binanın birinci mərtəbəsində yerləşdikdə
- B) Qeyri-yaşayış sahəsinə keçirilmək istənilən sahə ümumi yaşayış sahəsinin 50 %-dən çox olduqda
- C) Həmin sahə daimi yaşayış yeri kimi istifadə edildikdə
- D) Birinci mərtəbədən başqa mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə heç bir halda icazə verilmir
- E) Heç bir halda yol verilmir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

195. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi ilə bağlı hansı hüquqa sahibdir?

- A) Təyinatını dəyişdirmək
- B) Heç bir məhdudiyət olmadan peşə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə etmək
- C) Yaşayış sahəsinin yenidənqurulması ilə bağlı qərar vermək
- D) Sahiblik
- E) Yaşadığı mənzilinin bir hissəsini qeyri-yaşayış sahəsinə çevirmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

196. Şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə hansı tədbirin görülməsi qanunauyğundur?

- A) Yaşayış sahəsindən istifadə hüququna heç bir halda xitam verilə bilməz
- B) Yaşayış sahəsinin təyinatı dəyişdirilməlidir
- C) Şəxs yaşayış sahəsini boşaltmalıdır
- D) Şəxs sahəni özgəninkiləşdirməlidir
- E) Mütləq başqa yaşayış sahəsi təklif edilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

197. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələri kimə verilə bilər?

- A) Azərbaycan Respublikasının bütün vətəndaşlarına
- B) Seçkili orqana seçilməklə işləmək üçün daimi yaşayış yerindən başqa yerə gedən vətəndaşlara
- C) Yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara
- D) Yaşayış sahəsini özgəninkiləşdirməklə mülkiyyətində yaşayış sahəsi olmayan vətəndaşlara
- E) Yeni ailə quran vətəndaşlara

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

198. Kimlərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi verilmir?

- A) Əcnəbilərə
- B) Yaşayış yeri üzrə 5 ildən az qeydiyyatda olanlara
- C) Ailənin tərkibində bir mənzildə onunla yaşamağı mümkünsüz edən ağır xroniki xəstəliyə düçar olmuş xəstə olan vətəndaşlara
- D) Yaşayış sahəsinə ehtiyacı olanlara
- E) Azərbaycan Respublikasının vətəndaşlarına

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

199. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda bir neçə əsaslara görə durmaq hüququ olan vətəndaşın uçota alınması ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur?

- A) Yalnız bir əsas üzrə uçota alınma bilər
- B) Aidiyyəti komissiyanın rəyi üzrə uçota alınma bilər
- C) Mənzil məsələlərinə müstəsna qaydada baxılması üzrə komissiyada bütün əsasların nəzərə alınması məsələsinə baxıla bilər

- D) Mütləq bütün əsaslar üzrə uçota alınmalıdır
- E) Göstərilən əsaslardan biri üzrə uçota alınə bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

200. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ nə vaxtadək saxlanılır?

- A) Yaşa görə əmək pensiyasına çıxanadək
- B) Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi alanadək
- C) Aztəminatlı vətəndaş kateqoriyasından çıxmış hesab edilənədək
- D) Ailə tərkibində dəyişiklik olanadək
- E) Müvəqqəti yaşayış sahəsi ilə təmin edilənədək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

201. Hansı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır?

- A) Yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayış sahəsi ilə təmin edildikdə
- B) Yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə
- C) Müvəqqəti yaşayış sahəsi ilə təmin edildikdə
- D) Ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsi uçot normasından az olmaqla yaşayış sahəsinin mülkiyyətçisi olduqda
- E) Bər neçə ailənin yaşadığı mənzildə sosial kirayə müaviləsi əsasında yaşadığıda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

202. Vətəndaşların uçotdan çıxarılması ilə bağlı aşağıdakı fikirdən hansı yanlışıdır?

- A) Uçotdan çıxarılma ilə bağlı əsaslar müəyyən edildikdə müvafiq qərar qəbul edilərkən vətəndaşın sosial statusu mütləq nəzərə alınmalıdır

B) Uçotdan çıxarılma üçün əsaslar müəyyən edildiyi gündən vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq uçotdan çıxarılma haqqında qərar qəbul edilməlidir

C) Uçotdan çıxarılma ilə bağlı qərardan məhkəmə qaydasında şikayət verilə bilər

D) Uçotdan çıxarılma haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq bəzələrdə qərar qəbul edilmiş şəxslərə təqdim edilir

E) Uçotdan çıxarılma ilə bağlı qərar mütəlak Mənzil Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

203. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələrinin verilməsi hansı sıraya əsasən həyata keçirilir?

A) Ailə tərkibinə əsasən

B) İş stajına görə

C) Növbəlik qaydasına əsasən

D) İqtisadi durumuna görə

E) Mənzil bölgüsünü həyata keçirən orqanın seçiminə əsasən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

204. Sosial kirayə müqaviləsinə əsasən kimə növbədən kənar yaşayış sahələri verilir?

A) Yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız hesab edilmiş vətəndaşlara

B) Çoxuşaqlı ailələrə

C) 15 ildən yuxarı iş stajı olan çalışanlara

D) Həmkarlar İttifaqlarının üzvlərinə

E) Seçkili vəzifələrə seçilmiş şəxslərə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

205. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi hansı halda verilə bilər?

- A) Vətəndaşın istəyi nəzərə alınmaqla
- B) Belə yaşayış sahəsi bir otaqdan ibarət olduqda
- C) Ailə tərkibi geniş olduqda
- D) Həmkarlar İttifaqı Komitəsinin vəsədəti əsasında
- E) Heç bir halda adambaşına düşən ayrılma normasından çox sahə verilə bilməz

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

206. Vətəndaşlara sosial kirayə müqaviləsi əsasında hansı yaşayış sahələri verilir?

- A) Dövlət mənzil fondu
- B) Xidməti yaşayış sahələri
- C) Manevr fondu
- D) Yataqxanalarda yaşayış sahələri
- E) Xüsusi təyinatlı mənzil fondu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

207. Hansı hallarda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıkları yaşayış sahələrindən çıxarılırlar?

- A) Yaşayış sahəsinin ünvanı dəyişdirildikdə
- B) Kirayəçinin əmək müqaviləsinə xitam verildikdə
- C) Yaşayış sahəsinə mülkiyyət hüququ ilə bağlı məhkəmə predmeti formalaşdıqda
- D) Sosial kirayə müqaviləsinin müddəti başa çatdıqda
- E) Yaşayış sahəsinin yerləşdiyi ev sökülməli olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

208. Hansı bənddə göstərilənlər xüsusi təyinatlı yaşayış sahələrinə aid deyil?

- A) Xidməti yaşayış sahələri
- B) Manevr fondu yaşayış sahələri
- C) Xüsusi mənzil fondu
- D) Yataqxanalarda yaşayış sahələri
- E) Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

209. Hansı sahələr xüsusi təyinatlı yaşayış sahələri qismində istifadə edilə bilməz?

- A) Xüsusi mənzil fondunun yaşayış sahələri
- B) Bələdiyyə mənzil fondunun yaşayış sahələri
- C) Hərbi şəhərciklərdə yerləşən yaşayış sahələri
- D) Dəniz platformalarında yerləşən yaşayış sahələri
- E) Dövlət mənzil fondunun yaşayış sahələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

210. Yataqxanalarda yaşayış sahələri vətəndaşların hansı müddət ərzində yaşaması üçün nəzərdə tutulur?

- A) Təqaüdə çıxdığı dövrdə
- B) Seçkiyə orqana namizədliyini verdiyi müddət ərzində
- C) Ailə qurduğu zaman
- D) İşlədiyi müddət ərzində
- E) Qanunvericilikdə bununla bağlı məhdudiyət nəzərdə tutulmayıb

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

211. Xüsusi təyinatlı yaşayış sahəsi ilə bağlı verilmiş fikirlərdən hansı yanlıştır?

- A) Özgəninkiləşdirilə bilməz
- B) İcarə müqaviləsi əsasında istifadəyə verilə bilər
- C) Kirayəyə verilə bilməz
- D) Yaşayış sahəsindən xüsusi təyinatlı yaşayış sahəsi qismində yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadə edilə bilər
- E) Yaşa görə pensiyaçılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

212. Kimlər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz?

- A) Xidməti vəzifələrin icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvləri
- B) Kirayə müqavilələri ləğv edilmiş vətəndaşlar
- C) Təhsilini başa vurmuş tələbələr
- D) Başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün əmək müqaviləsinə xitam verilmiş işçilər
- E) Rəhbər vəzifələrdə çalışan vətəndaşlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

213. Yataqxanalarda yaşayış sahələri verilərəkən adambaşına düşən yaşayış sahəsi nə qədər olmalıdır?

- A) 5 kv.m-dən az olmamalıdır
- B) Ən az 8 kv.m olmalıdır
- C) 6 kv.m-dən az olmamalıdır
- D) 8-12 kv.m normasından az olmamaqla
- E) Hər kəsə ayrıca otaq verilməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

214. Hansı bənddə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsas təşkil edən səbəblərdən biri göstərilmişdir?

- A) Yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmə
- B) Sosial statusunun dəyişməsi
- C) Kirayəçinin nikaha daxil olması
- D) Əmək münasibətlərinə xitam verilməsi
- E) Heç bir halda xitam verilə bilməz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

215. Mənzil-tikinti kooperativinin üzvlərinin sayı neçə nəfərdən ibarət ola bilər?

- A) Beşdən az olmamalıdır
- B) Üç nəfərdən az olmamalıdır
- C) Hər hansı məhdudiyət nəzərdə tutulmur
- D) Dövlət orqanlarının dəstəyi ilə təşkil edilən kooperativlərdə məhdudiyət yoxdur
- E) Beşdən az, əllidən çox olmamalı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

216. Mənzil-tikinti kooperativində üzvlük aşağıdakılardan hansı üçün əsas təşkil edir?

- A) Mənzil-tikinti kooperativinə rəhbərlik etmək
- B) Kooperativin qeyri-yaşayış sahələrinin hərrac yolu ilə satışını təşkil etmək
- C) Üzvlərin sayını müəyyən etmək
- D) Yaşayış sahələrinin bölgüsünü aparmaq
- E) Yaşayış sahəsinə sahiblik etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

217. Pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə onun payının məbləği (dəyəri) hansı müddətə ödənilməlidir?

- A) Müvafiq qərar qəbul edildiyi gündən iki aydan çox ola bilməz
- B) Üzvlər yalnız pay haqqı qabaqcadan ödənilməklə kooperativdən çıxarıla bilər
- C) Qərar qəbul edildikdən sonra növbəti 1 il ərzində ödənilə bilər
- D) Aidiyyəti yaşayış sahəsinin dəyəri yeni üzv tərəfindən kooperativə ödənildikdən sonra
- E) Mənzil-tikinti kooperativinə üzlükdən çıxarılma yalnız məhkəmə qərarı ilə mümkündür

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

218. Mənzil-tikinti kooperativindən çıxan üzvə ödəmənin məbləği nə qədər olmalıdır?

- A) Ödənilən məbləğdən çox olmamalıdır
- B) Ayrılmış sahənin satış qiymətindən az olmamalıdır
- C) Minimum 10% olmaqla komissiya xərci tutulduqdan sonra
- D) Qanunvericilikdə üzlükdən çıxma nəzərdə tutulmamışdır
- E) Üzvlər tərəfindən ödəmələrin ən aşağı həddində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

219. Pay haqqını tam ödəməmiş mənzil-tikinti kooperativinin üzvü və ailə üzvləri yaşayış sahəsini hansı müddətə boşaltmağa borcludurlar?

- A) Çıxarılma haqqında qərar qəbul edildiyi gündən 2 ay müddətində
- B) Çıxarılma ilə bağlı qərar qəbul edildiyi gün
- C) Pay haqqını ödəyə bilməyəcəyini bəyan etdiyi gün
- D) Qərar qəbul edildikdən sonra növbəti ay
- E) Çıxarılma haqqında qərar qəbul edildikdən sonra 3 ay müddətində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

220. Pay haqqını tam ödəməmiş mənzil-tikinti kooperativinin üzvü və ailə üzvləri yaşayış sahəsini hansı halda boşaltmaya bilərlər?

- A) Başqa yaşayış sahəsi olmadıqda
- B) Yaşayış sahəsi satılanadək
- C) Payının tam məbləği qaytarılmamışsa
- D) Ailə üzvlərinin razılığı olmadıqda
- E) Qərar qəbul edildiyi gün boşaldılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, 01 oktyabr 2009-cu il

221. Hansı yaşayış sahələri adambaşına 6 (altı) kvadrat metrədən az olmamaqla ayrılır?

- A) Yataqxanalarda yaşayış sahələri
- B) Sosial təyinatlı yaşayış sahələri
- C) Xidməti yaşayış sahələri
- D) Qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri
- E) Xüsusi mənzil fonduna aid olan yaşayış sahələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, 25 iyun 2010-cu il, № 118

222. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

223. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

224. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

225. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

226. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

227. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

228. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

229. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

230. Qadınlar üçün əllə daşınan yüklərin yüklənilib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

231. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrədən artıq olduqda
- B) 40 metrədən artıq olduqda
- C) 60 metrədən artıq olduqda
- D) 100 metrədən artıq olduqda
- E) 120 metrədən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

232. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

233. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

234. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular

D) Hermetikləşdirici qurğu

E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

235. Yer səthindən 2 metrden yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

A) Rezin əlcəkdən

B) Xüsusi çəkmələrdən

C) Qulaqcıqdan

D) Eynəkdən

E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

236. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

A) Şlanqlı əleyhqazlardan

B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan

C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən

D) Resperatorlar, əleyhqazlar və eynəkdən

E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

237. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

A) Sadəcə həkimi gözləmək

B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq

- C) Şina qoyub tərpnəmz vəziyyətdə saxlamaq, tıbb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaqbıntlə sarımaq
- E) Deformasiya uğramış nahıyyəni düzləndirib bıntlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

238. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində aldığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

239. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasətmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

240. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

241. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

A) Bölməni hermetikləşdirmək

B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq

C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

242. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq

C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək

D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək

E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

243. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

244. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

245. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

246. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

247. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

248. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

249. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

250. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

251. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

252. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

253. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

- A) Slaydoskopdan, telefondan, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

254. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

255. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitələri
- C) Təlimatın kecirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

256. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

257. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

258. Fərđi muhafizə vasitələri hansılardır?

A) Tənəffüs orqanları muhafizə vasitələri, dəri səthi muhafizə vasitələri və tibbi muhafizə vasitələri

B) Görmək və eşitmək üçün muhafizə vasitələri

C) Danışmaq üçün muhafizə vasitələri, dəri səthi muhafizə vasitələri

D) Anlatmaq üçün muhafizə vasitələri, ayaq üçün muhafizə vasitələri

E) İtdən və ilandan qorunmaq üçün muhafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999